



## Qarabağda geniş quruculuq işlərinə ən zəruri infrastrukturun yaradılmasından başlanıb

**Prezident İlham ƏLİYEV:**  
“Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar”

Prezident İlham Əliyev işğaldan azad olunan Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına budəfəki gözləndirilən 22 məsələni müzakirə etdilər. Parlamentin sədri Sahibə Qafarova öncə cari məsələlərin müzakirəsi üçün vaxt ayırdı. Müzakirələr zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputatlar Sevinc Fətəliyeva, Nigar Arpadaralı, Müşfiq Məmmədli, Azər Badamov, Ramil Həsən, Əli Məsimli, Müşfiq Cəforov, Tahir Kərimli, Fazil Mustafa və Cavid Osmanov seçiciləri narahat edən məsələlərlə bağlı fikirlərini bildirdilər, qeyd və təkliflərini səsləndirdilər.

Dövlət başçısının bu səfərləri xarici ölkələr tərəfindən də diqqətlə izlənilir. Bunun nəticəsidir ki, bir çox ölkələrin kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri və verdiyi bəyannatları geniş yer ayırırlar.

Prezident budəfəki səfəri zamanı Horadiz-Ağbend dəmir yolu xəttinin təməlini qoydu. Məlum olduğu kimi, bu yeni xəttin çəkilməsi mühüm strateji əhəmiyyət daşıyır. Belə ki, həmin nəqliyyat infrastrukturunu vətəndaşlarımızın azad edilmiş ərazilərə səfərlərini asanlaşdırmaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin yaranmasını baxımından da önəmlidir. Bir mühüm cəhət isə odur ki, bu marşrut tezliklə region ölkələrinin qarşılıqlı əlaqələrinin genişlənməsinə öz töhfəsini verəcək. Bundan əlavə, həmin dəmir yolu xətti Asiya ilə Avropa arasında yüklərin daşınmasını sürətləndirməklə beynəlxalq əhəmiyyət qazanacaq.

Dövlət başçısı yeni çəkilən dəmir yolu xəttinin vacibliyini qeyd edərək demişdir: “Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda Rusiyadan Ermənistan dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yeni bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəkdir”.

Dövlət başçısı səfər zamanı həmçinin düşmən tərəfinə ciddi xəbərdarlıq da etdi. Məlumdur ki, Ermənistan bir sıra siyasi qüvvələr uğradıqları acı məğlubiyyətlə barışmaq istəmir. Yeni müharibədən, qisasçılıqdan, hətta işğaldan azad olunan ərazilərimizin yenidən geri qaytarılmasından da dem vururlar. Bu azmış kimi, N. Paşinyan hakimiyyətinin devirib 10 noyabr sazişinə əməl etməyəcəklərini də açıq şəkildə bildirirlər. Prezident İlham Əliyev məhz həmin qüvvələrə bir daha ciddi xəbərdarlıq edərək ağıllarını başlarına yığmasını məsləhət gördü.

Ardı 5-ci səh.

### ◆ Milli Məclisin iclasında

## Azərbaycanın strateji hədəflərinə yönəlmiş sənəd təsdiqləndi

Milli Məclisin dünən keçirilən plenar iclasında parlamentarlar 22 məsələni müzakirə etdilər. Parlamentin sədri Sahibə Qafarova öncə cari məsələlərin müzakirəsi üçün vaxt ayırdı. Müzakirələr zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputatlar Sevinc Fətəliyeva, Nigar Arpadaralı, Müşfiq Məmmədli, Azər Badamov, Ramil Həsən, Əli Məsimli, Müşfiq Cəforov, Tahir Kərimli, Fazil Mustafa və Cavid Osmanov seçiciləri narahat edən məsələlərlə bağlı fikirlərini bildirdilər, qeyd və təkliflərini səsləndirdilər.

Gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvünün təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi idi. Parlamentin sədri diqqətə çatdırdı ki, Məhkəmə-Hüquq Şurası haqqında qanunun 6-cı maddəsinə görə Şuranın bir üzvü Milli Məclis tərəfindən təyin edilir.

Ötən 5 il ərzində parlamentin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Məhkəmə-Hüquq Şurasında Milli Məclisə layihəyə təmsil edib. İndi rotasiya qaydasında növbəti müddət üçün Məhkəmə-Hüquq Şurasının yeni üzvü təyin edilməlidir.

Ardı 2-ci səh.

## Təbiətin «soyqırımı»

Erməni işğalçıların 30 il vəhşicəsinə pozduğu ekoloji tarazlığı başqa cür adlandırmaq mümkün deyil

...İşğaldan azad edilmiş kəndlərimizdən birinin görüntüləri ekranda bir-birini əvəz edirdi. Həmin kəndin 30 il yaxındır yurd həsrəti çəkən sakini - yaşlı qadın hayocandan otaqda özünə yer tapa bilmirdi. Gözləyirdi ki, indicə öz evini də görəcək. Daha doğrusu, vaxtilə uşaqlı-böyüklü əl-ələ verib dişləməklə qurduqları xanımın evinin ucq divarlarını axtarırdı gözləri...

Birdən özümdən ixtiyarsız çıxdı: “Bəs hanı bizim alma ağaclarımız? Hanı mənəm bax, bu əllərimlə əkdiyim qı-

zılğul kolları?!” O, əllərini göyə tərəf qaldırıb sanki bu gözəlliyə qıyanlara lənət diləyirdi... Erməni vandallarının çox vəhşilik və alçaqlığına gömrüdü bu insan. Bilirdi ki, düşmən evini artıq söküb-dağıdıb. Amma bağdakı meyvə ağaclarının budandığını, bağçasındakı gül-çiçəyin kökündən çıxarılıb atıldığını nədənsə xeyalına gətirməmişdi... “Onsuz da hər tərəfi viran qoyublar, ağaclarla, güllərə “dağ çəkməyin” nə mənası?”, - deyər düşüncələr ekrandan uzaqlaşdı... Sonra düşüncələrinə yekun vurmuş kimi dilləndi: “Vəhşi heyvandan min kərə betərlər...”

Bu hadisədən bir neçə gün sonra Prezident İlham Əliyevin işğaldan azad



edilmiş ərazilərə səfərləri başlandı. Bu səfərlər sayəsində təkə Azərbaycan deyil, bütün dünya bir daha erməni vandallarının vəhşiliklərinin əyani izlərini gördü, bu bərdə bir daha ətraflı eşitdi. Bir daha şahid oldu ki, erməni faşistləri insanları qətlə yetirib soyqırımları törətməklə, şəhərləri və kəndləri yerlə-yeksan etməklə kifayətlənəməyiblər. Bütün bunlar azmış kimi, işğal etdikləri ərazilərdə amansızcasına ekoloji terror törədiblər.

Ardı 5-ci səh.



## Ermənistanda iqtidar-müxalifət qarşdurması xaos vəziyyəti yaradıb

Yerevanda baş nazir Nikol Paşinyanın oleyhinə müxalifətin təşkilatçılığı ilə keçirilən etiraz aksiyaları davam edir.

Etirazlar Ermənistanda siyasi gərginliyi dərinləşdirməklə yanaşı, xaos vəziyyəti yaradıb. Çünki baş nazirə qarşı müxalifətin etirazı həm də vətəndaş itaətsizliyinə gətirib çıxarıb. Kütləvi həbslərin fonunda getdikcə

dramatikleşən hadisələr onsuz da böhranlı vəziyyətdə olan ölkədə gərginliyi pik həddə çatdırıb.

“Nikol xaindir!”, “Nikol, get!”

Etiraz edənlərin yeganə tələbi Paşinyanın hakimiyyətdən getməsidir. Müxalifət iddia edir ki, bu baş tutmasa, Ermənistanda vətəndaş müharibəsi qaçılmaz olacaq.

Növbəti etiraz yürüşü polislərin müşayiəti ilə Yerevanın mərkəzindəki Fransa meydanına tərəf olub. Aksiyalar zamanı müxalifətin əsas məqsədi şəhərdə iflic vəziyyəti yaratmaq və hakimiyyəti getməyə məcbur etməkdir. Digər planı isə mitinqlərə maksimum sayda vətəndaş cəlb etməklə buna nail olmaqdır. İzləhdə “Nikol xaindir!”, “Nikol, get!” şüarları səsləndirilib.

Ardı 7-ci səh.

## Azərbaycan regionunda sabitlik və proqnozlaşdırılma üçün faydalı olacaq layihələri həyata keçirməyə başlayıb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoforonda qəbul edib. AZƏRTAC xəbər verir ki, İsmail Serageldini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Salam, cənab Serageldin. Sizi görmək çox xoşdur.

**İsmail SERAGELDİN:** Cənab Prezident, bu, mənim üçün böyük şərəfdir. Bu görüşün təşkilinə görə Sizə təşəkkür edirəm.

**Prezident İlham ƏLİYEV:** Çox şadam ki, Azərbaycana gəlmisiniz. Ötən il keçirilməsi planlaşdırılan Qlobal Forum pandemiya səbəbindən təxirə salındı. Bu, başadüşüldür.

Lakin eyni zamanda mən bilərəm ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, sözsüz, bütün məhdudiyyətlər nəzərə alınaraq öz fəaliyyətini davam etdirib. Sizə, xanım həmsədr Vayra Vike-Freyberqaya və mərkəzin İdarə Heyətinin digər üzvlərinə Azərbaycanın uğurla həyata keçirdiyi azadlıq müharibəsi ilə əlaqədar mənə ünvanlanmış səmimi məktublarınıza görə minnətdarlığımı ifadə etmək istərdim. Sizin müharibə vaxtı və müharibədən sonra dəstək məktublarınız, Azərbaycanın ərazi bütövlüyünə dəstəyiniz ölkəmizdə yüksək qiymətləndirilir. Mən torpaqlarımızın azad edilməsi işinə bu çox açıq, səmimi, ədalətli yanaşmaya görə olduqca minnətdaram.

Ardı 2-ci səh.


## Pandemiyadan xilasın effektiv üsulu vaksinasiyadır

Ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunmasını yüksək keyfiyyətlə təşkil etmək üçün bütün zəruri tədbirlər görülüb

COVID-19-dan xilas olunmaq dünyanı narahat edən global problemlərin ən vacibidir. Bir ildən artıq müddətdir ki, pandemiya kimi dünyanı bürüyən koronavirusun dəyosən artıq sonu yaxınlaşmaq üzərdir. Nəkinliyi artıran bir sıra səbəblər var: koronavirusun ciltovlanması üçün dünya səhiyyəsinin mübarizəsi, ciddi karantin rejiminin hər bir ölkədə tətbiqi, habelə aparılan tədqiqat və yoxlamalar, testlər və nəhayət, düz bir ildir gözənilən vaksinin hazırlanması, peyvəndin artıq birinci dozasının vurulmasının başa çatdırılması.

Ötən ilin bu çağlarında isə vəziyyət tamamilə əksinə idi. Kəmi dindirirdin haradan və nədən yararlanmasın məlum olmayan koronavirusun gətirdiyi fəsadların qorxu və təlaşını keçirdiyini bildirirdi. Ötən ilin bu vaxtlarında yoluxmaların sayının kəskin artmasını iqlim dəyişikliyi və mövsümi qriplərlə də əsaslandırılırlar. Qarşında gələn isti yaz-yay fəsilələrində COVID-19-un öz-özünü məhv edəcəyi kimi əsas olmayan versiyalar da dünyanı bürüyürdü.

Ardı 4-cü səh.





# Azərbaycan regionda sabitlik və proqnozlaşdırılma üçün faydalı olacaq layihələri həyata keçirməyə başlayıb

Əvvəlki 1-ci səh.

Beləliklə, xatırladığınız kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin daimi formları zamanı mən auditoriyaya müraciət edərkən hər dəfə münaqişəyə diqqət çəkirdim, hər dəfə ədalətliyi, beynəlxalq hüququn pozulmasına diqqət çəkirdim. İndi vəziyyət dəyişib. Azərbaycan beynəlxalq hüquq bərpə edib, faktiki olaraq regionda və dünyada yeni reallıq yaradıb. Düşünürəm ki, bölgədə uzunmüddətli sülhün və sabitliyin bərqərar olması imkanından istifadə etmək üçün indi çox şey bu reallıqların region ölkələri, böyük dövlətlər tərəfindən düzgün qiymətləndirilməsindən asılı olacaq. Zənnimcə, bu gün Azərbaycan haqqıqətən də düşmənçilik, nifrət, qarşıdurma səhifəsini bağlamaq və region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir. Əslində, biz artıq buna başlamışıq. Biz yenidənqurma işlərini, bütün region ölkələri üçün və nəticədə regionda sabitlik və proqnozlaşdırılma üçün faydalı olacaq layihələri həyata keçirməyə başlamışıq. Ona görə də düşünürəm ki, hamımızın yeni reallıqları qiymətləndirməyə və əməkdaşlığın mümkün imkanlarına və sülh şəraitində birgə yaşayışa diqqətli cəmləşdirmək üçün hökumətlər və beynəlxalq təşkilatlar olaraq addımlarımızı planlaşdırmağa ehtiyac var.

Azərbaycan öz öhdəliklərini sadıqdir. Biz müharibə zamanı beynəlxalq norma və qaydalarla əməl etməklə çox ləyaqətli, doğru şəkildə davrandıq. Zənnimcə, müharibədən sonra çox konstruktiv yanaşma nümayiş etdiririk. Düşünürəm ki, bu reallıqlar uzunmüddətli olacaq. Regionumuzun uzun illər ərzində gözləndiyi sülh bərqərar olub və bu sülh uzunmüddətli olmalıdır. Əminəm ki, mərkəzin

fealiyyətində siz, həmçinin bu imkanlara, müharibədən sonrakı inkişaf imkanlarına, münasibətdən sonrakı vəziyyətə diqqətli cəmləşməyəsiniz.

Dağlıq Qarabağ münaqişəsi sona çatıb. O, artıq tarixin bir hissəsinə çevrilib. İndi biz diqqətli qarşılıqlı məsələlərə cəmləşməliyik, ilk növbədə, əlbəttə ki, ərazilərin yenidən qurulmasına, bərpasına. Hər şey məhv olub. Biz dağıntıların miqyasını təsvir etməyə belə getmə bilməzdik. Ağdamda, Füzulidə, azad edilmiş digər ərazilərdə, kəndlərdə, şəhərlərdə bir bina belə qalmayıb. Hər şey, tarixi abidələr dağıdılıb. Yenidənqurma işləri aparmaq üçün çoxlu tədbirlər görülməlidir. Əlbəttə, biz bu işə sadıq, bunu etmək üçün bizim güclü iradəmiz, imkanlarımız var.

Əlbəttə, biz heç vaxt olmadığı kimi indi beynəlxalq birliyin haqqıqətini bilməmiş istəyirik. Çünki indi xarici diplomatlar, beynəlxalq medianın nümayəndələri işğaldan azad olmuş əraziləri ziyarət edəndə hesab edirik ki, onlar işğal nəticəsində bizim tarixi abidələrimizin, mədəni abidələrimizin nə vəziyyətə salındığını haqqıqətən görürlər. Bizim əraziləri işğal edənlər hər şeyi məhv ediblər. Ümid edirik ki, pandemiyanın sonrakı mərkəzinin növbəti tədbirlərində, həmçinin mərkəzin üzvlərində də işğaldan azad edilmiş bir sıra əraziləri ziyarət etmək və ola bilsin, orada müəyyən tədbirlər təşkil etmək fürsəti olacaq. Lakin bu, əlbəttə, bizim gələcək əməkdaşlığımızın və müzakirələrimizin bir hissəsidir. Müharibə zamanı və müharibədən sonra gördüyünüz dəstəyə görə bir daha sizə minnətdarlığımı bildirmək istəyirəm. Sizi bir daha görməyə çox sadam.

**İsmail SERAGELDİN:** Bu gözəl sözlərinizə görə çox sağ

## Gürcüstanın Baş naziri zati-aliləri cənab İrakli Qaribaşviliyə

Hörmətli cənab Baş nazir. Gürcüstanın Baş naziri kimi fealiyyətə başlamış münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Gürcüstanın dərin tarixi kökləri olan ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. İnanıram ki, six teller ili biri-birinə bağlı olan xalqların inkişafına uyğun olaraq ölkələrimiz arasında səmərəli əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri

bundan sonra da dinamik şəkildə inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının rifahı adına qarşıdakı məsul fealiyyətinizdə uğurlar diləyirəm.

*Hörmətlə,*

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2021-ci il

## Türkiyə Prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, qəbul Türkiyə Prezidentinin sarayında keçirilib.



## Ankarada Azərbaycanın və Türkiyənin xarici işlər nazirlərinin görüşü olub

Fevralın 23-də Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Məvlud Çavuşoğlu ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, hər iki tərəfdən geniş nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə bölgədə mövcud olan cari vəziyyət və iktərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə 44 gün davam edən Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar və yeni əməkdaşlıq imkanları, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər müzakirə edildi. Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpə və quruculuq prosesində qarşdaş Türkiyənin iştirak etməyə hazır olduğu bir daha vurğulanıb. Bölgədə sülhün dayanıqlı olması üçün bu il 30 yanvar tarixində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fealiyyətə başlamasının vacibliyi vurğulanıb.



Söhbət zamanı iki qardaş ölkə arasında mövcud olan intensiv dialoqun bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyi qeyd olunub. Cari il 19 fevral tarixində Ankarada keçirilən İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərərası Komissiyasının növbəti iclası nəticəsində 53 yeni fealiyyət bəndinin qəbul edilməsini iktərəfli münasibətlərin yüksək səviyyəyə inkişafını göstəricisi olduğu vurğulanıb.

Nazirlər iki ölkə arasında şəxsiyyət vəsiqələri əsasında vətəndaşların vizasız səfəri ilə bağlı imzalanmış sənədin qüvvəyə minməsinə bağlı dövlətdaxili prosedurların yekunlaşdığını və qarşılıqlı nota mübadiləsindən sonra yaxın zamanlarda sənədin qüvvəyə minəcəyini məmnunluqla qeyd ediblər. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsini əhəmiyyətini ifadə ediblər.

Görüşdə həmçinin qarşılıqlı maraqa doğuran digər məsələlər müzakirə edildi.

## Azərbaycanın xarici işlər naziri Ankarada türkmənistanlı həmkarı ilə görüşüb

Fevralın 23-də Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistan Nazirlər Kabinetinin müavini, xarici işlər naziri Rəşid Mərdov ilə görüşü olub.

...

## Milli Məclisin iclasında

# Azərbaycanın strateji hədəflərinə yönəlmiş sənəd təsdiqləndi

Əvvəlki 1-ci səh.

Bu vəzifəyə Milli Məclisin deputatı Nizami Səfərovun namizədliyi irəli sürülüb. Məsələ barədə deputat Razi Nurullayev fikirləri dinlənilmədən sonra N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq təsdiqləndi.



Azərbaycan - Türkmənistan münasibətləri yüksəlmək xətəli inkişaf edir

Sonra gündəliyin ikinci məsələsi - "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimənilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarıldı. Sənəd haqqında əvvəlcə parlamentin Təbii ehtiyatlar, enerji və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verdi. Bildirdi ki, bu sənəd beynəlxalq hüquq normaları əsasında hazırlanıb. Azərbaycan və türkmən xalqlarının rifahını daha da yüksəltməsinə xidmət edir. Bununla bağlı ayrıca saziş də hazırlanacaq və imzalanacaq.

**N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı**

"Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununun 6.2.4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Nizami Abdulla oğlu Səfərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilmiş.

**Sahibə QAFAROVA,**  
Azərbaycan Respublikası Milli Məclisinin sədri

Bakı şəhəri, 23 fevral 2021-ci il

müsbət dəyərləndirilib. Dəyişikliyin əsas mahiyyəti çağırışların hüquqi statusunu bərabərləşdirməkdir. Beləliklə, bakalavriat və magistratura pilləsində təhsil alanlara şamil edilən möhlət hüququ doktorantlara da şamil olunur.

Deputatlar Mələhat İbrahimqızı və Azay Quliyev fikirləri dinlənilmədən sonra layihə səsə qoyulub üçüncü oxunuşda qəbul edildi.

"Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsini (üçüncü oxunuş) parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim etdi. Bildirdi ki, məəcəllədə tutulan dəyişiklik Azərbaycan qida təhlükəsizliyinin möhkəmləndirilməsi, fiskal siyasətdə şəffaflığın artırılması və əhalinin sağlamlığının qorunması istiqamətində yeni tədbirlərin həyata keçirilməsi məqsədini daşıyır. Ötən iclaslarda deputatların verdiyi təkliflərin çoxu nəzərə alınıb. Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.

## Doktorantlara hərbi xidmətdən möhlət hüququ veriləcək

Milli Məclisin sədri bildirdi ki, gündəliyin növbəti 11 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.

"Normativ hüquqi aktlar haqqında" Konstitusiyaya qanununda dəyişiklik edilməsi barədə Birinci vitse-spiker, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, məsələ barədə əvvəlki oxunuşlarda geniş məlumat verilib. Onun sözlərinə görə, bu dəyişiklik Azərbaycanın hüquq sisteminin inkişafından irəli gəlir. Layihə üçüncü oxunuşda səsə qoyularaq qəbul edildi.

Gündəlikdəki "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verərək bildirdi ki, layihə birinci və ikinci oxunuşlarda

## Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib

Fevralın 23-də Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdən sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Məvlud Çavuşoğlunun və Türkmənistan Nazirlər Kabinetinin müavini, xarici işlər naziri Rəşid Mərdovun iştirakı ilə birgə mətbuat konfransı təşkil edildi.

Əvvəlcə nazirlər görüşün yekunlarına dair birgə bəyanatı imzalayıblar.

Sonra nazirlər üçtərəfli görüşün yekunları ilə bağlı fikirlərini bölüşüblər.

Mövlud Çavuşoğlu bildirdi ki, 2014-cü ildə əsas qoyulan Azərbaycan, Türkiyə, Türkmənistan üçtərəfli platforması bölgənin inkişafına mühüm töhfələr verib. Bu gün keçirilən görüşdə neqliyyət və enerji məsələləri gündəlikdəki ən əsas məsələlərdən idi. Nazir Azərbaycanın Türkmənistan arasında "Dostluq" yatağı ilə bağlı imzalanmış Memorandumundan Türkiyənin məmnunluğunu ifadə edib.

Qeyd edib ki, görüşdə həmçinin terrorizmə mübarizə, islam ölkələri arasında əməkdaşlıq əlaqələrinə dair məsələlər də müzakirə edildi. Görüşün səmərəli keçdiyini söyləyən türkiyəli nazir gələcək

əməkdaşlıqla bağlı önəmli təkliflərin olduğunu vurğulayıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Ankarada həm iktərəfli, həm də üçtərəfli formatda önəmli müzakirələrin aparıldığını diqqətə çatdırıb. Nazir bildirdi ki, bu gün Azərbaycan-Türkiyə iktərəfli münasibətləri bütün sahələrdə ən yüksək səviyyəyə inkişaf edir. Dövlət başçılarımızın rəhbərliyi ilə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. 44 gün davam edən Vətən müharibəsi dövründə Azərbaycan qarşdaş Türkiyənin siyasi və mədəni dəstəyinin şahidi oldu.

Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin artıq fealiyyətə başladığını söyləyən nazir regionda dayanıqlı sülhün təmin olunmasını Türkiyənin rolunu xüsusi vurğulayıb. Bildirdi ki, Türkiyənin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində və bərpə-quruculuq işlərində iştirakı, hər zaman olduğu kimi, Azərbaycanın yanında olması ölkələrimiz arasında münasibətlərin göstəricisidir.

Ceyhun Bayramov görüşdə Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən enerji və neqliyyət layihələri ilə bağlı da fikir mübadiləsini aparıldığını bildirdi,

deyişikliyin əsas mahiyyəti çağırışların hüquqi statusunu bərabərləşdirməkdir. Beləliklə, bakalavriat və magistratura pilləsində təhsil alanlara şamil edilən möhlət hüququ doktorantlara da şamil olunur.

Deputatlar Mələhat İbrahimqızı və Azay Quliyev fikirləri dinlənilmədən sonra layihə səsə qoyulub üçüncü oxunuşda qəbul edildi.

"Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsini (üçüncü oxunuş) parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim etdi. Bildirdi ki, məəcəllədə tutulan dəyişiklik Azərbaycan qida təhlükəsizliyinin möhkəmləndirilməsi, fiskal siyasətdə şəffaflığın artırılması və əhalinin sağlamlığının qorunması istiqamətində yeni tədbirlərin həyata keçirilməsi məqsədini daşıyır. Ötən iclaslarda deputatların verdiyi təkliflərin çoxu nəzərə alınıb. Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.

## Su, qaz, elektrik sayğacqları ilə bağlı yenilik...

İclasda "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Su təchizatı və tullantı sularının təchizatı", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə məsələ (birinci oxunuş) müzakirəyə təqdim edildi.

Məsələ barədə parlamentin Təbii ehtiyatlar, enerji və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verərək diqqətə çatdırdı ki, dəyişikliyə görə, su, qaz, elektrik sayğacqlarına baxılması və onların oxunması prosesi yoxlama hesab edilməyəcək. Sayğacqlara qanunsuz müdaxilə aşkar edildikdə isə onun qarşısının alınması mexanizmi dövlət reyestrindən avtomatik cavab almaqla həyata keçiriləcək asanlaşdırılıb.

Qanun layihəsi barədə danışan deputat Fazil Mustafa, Razi Nurullayev, Elman Nəsirov su, qaz, elektrik enerjisi satışı sahələrindəki vəziyyətlə bağlı təkliflərini səsləndirdilər. Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul olundu.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov məlumat verdi. Bildirdi ki, dəyişiklik Azərbaycan Respublikasının ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamaların istisna olmaqla) daha bir il - 2022-ci il yanvarın 1-dək uzadılmasını və yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fealiyyətə bağlı yoxlamaların aparılmasının qadağan edilməsini ehtiva edir.

Sənəd ikinci oxunuşda qəbul edildi.

## Övdladlığa götürmə proseduru asanlaşdırılıb

Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (ikinci oxunuş) məlumat verən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirdi ki, ölkə Prezidentinin 2018-ci ildə "Övdladığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" imzaladığı fərmana əsasən Ailə Məcəlləsinin övdladlığa götürmə ilə bağlı müddəaları təkmilləşdirilmiş və bu sahədə xidmətlərin aparılması üçün elektron idarəetmə sistemi yaradılıb.

İndi təklif edilən dəyişikliklər isə övdladlığa götürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsində mühüm töhfə olacaq və əsas məqsəd uşaqların sağlamlıq mühtidənə böyüməsi üçün etibarlı zəmin yaratmaqdır. Dəyişikliyə görə, uşaqları övdladlığa götürmək istəyən qohumları üçün övdladlığa götürmə proseduru asanlaşdırılıb, bəzi prosedurlar aradan qaldırılıb.

Layihə barədə deputat Mələhat İbrahimqızının fikirləri dinlənilmədən sonra sənəd ikinci oxunuşda qəbul edildi.

Azərbaycan Respublikasının Müliki Prosesual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (ikinci oxunuş) parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov məlumat verərək diqqətə çatdırdı ki, təklif olunan dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır və qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olundu.

**Rəşad BAXŞƏLİYEV,**  
Rəşad CƏFƏRLİ,  
"Azərbaycan"

## Corc DİK: "Azərbaycandakı tolerantlıq digər ölkələrə nümunə ola bilər"

Fevralın 23-də Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüşüb.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdiyi ki, deputat qonağı salamlayaraq ölkələrimiz arasında dostluq münasibətlərindən söz açdı. Azərbaycan və İsrail dövlət rəhbərlərinin yüksək səviyyəli münasibətlərinin bütün sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynadığını deyib. O bildirdi ki, bir çox dinlər və millətlərin vətəni olan Azərbaycanı yehudilər də tə qədimdən vətən seçib, uzun illər burada sülh və əmin-amanlıq şəraitində yaşayıblar.

Anatoliy Rafailov Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi İsrail parlamenti ilə münasibətlərin perspektivləri ilə bağlı fikirlərini bölüşüb. Söhbət zamanı bu sahədə əməkdaşlığı gücləndirmənin vacibliyi qeyd olunub. Bildirilib ki, Azərbaycan ilə İsrail arasında zamanın sınağından keçmiş və qarşılıqlı hörmətə, hər iki ölkənin milli maraqlarına əsaslanan bu münasibətlərin daha da inkişafı üçün kifayət qədər potensial var.

İsrailin Azərbaycanı fəvqlədə və səlahiyyətli səfiri Corc Dik iki ölkə arasında mövcud olan əlaqələrin gələcəkdə də davam etdiriləcəyini inamını ifadə edib. Səfir Azərbaycanın yehudi icması ilə tanışlığını onda böyük təəssürat yaratdığını, buradakı tolerantlığın başqa ölkələrə nümunə ola biləcəyini diqqətə çatdırıb. Corc Dik multikulturalizmin Azərbaycanı cəmiyyətinin mühüm tərkib hissəsi olduğunu qeyd edib.

İsrail səfiri Azərbaycanın Ermenistanın təcavüzünə məruz qaldığı uzun illər ərzində, müharibədə qalıb gəldiyi hazzı vaxtda da öz dəyərlərinə sadıq qalmasını yüksək qiymətləndirib. Müharibə vaxtı bombalanan Gəncəyə səfərinə xatırladın səfir Azərbaycanın müharibə acılarına şərikin olduğunu bildirdi.

Görüşdə dövlətlərimiz, parlamentlərimiz və xalqlarımız arasında zamanın sınağından çıxan dostluğun inkişafının gələcək istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

...



# XX əsrin faciəsi - Xocalı soyqırımı



## Azərbaycanlı və əfqanıstanlı deputatlar Xocalı soyqırımını anıblar

Fevralın 22-də Milli Məclisdə Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə Əfqanıstan İslam Respublikası Milli Assambleyasının deputatları arasında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans formatında görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin məlumat verilib.

Milli Məclisin Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Qasımlı qarşı tərəfi salamlayaraq Ermənistanın təcavüzünə uğrayan ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə həmişə müdafiə edən Əfqanıstanın 44 günlük Vətən müharibəsində də Azərbaycanı haqq işini qətiyyətlə dəstəklədiyinə görə təşəkkür edib.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasətinin ən qəddar səhifəsi olan Xocalı soyqırımının 29-cu ildönümü ərfəsində olduğumuzu qeyd edən Musa Qasımlı faciə haq-

qında ətraflı məlumat verib. Xocalıda erməni hərbiçiləri tərəfindən aqlaşığız vəhşiliklərin həyata keçirildiyini deyib. Hərbi və bəşəri cinayətlərlə müşayiət olunan bu qətləmin törəndərlərini beynəlxalq hüquq qarşısında cavab verməsinin vacib olduğunu vurğulayıb.

Videokonfransda Əfqanıstan parlamentinin Beynəlxalq Münasibətlər Komitəsinin sədri Ətiqulla Ramin Azərbaycan və Əfqanıstan arasında yüksək səviyyəli siyasi münasibətlərə diqqət çəkərək parlamentlərarası əlaqələrdən də bəhrələnməyin əhəmiyyətinə toxunub.

Ermənistanın məğlubiyyəti ilə nəticələnən Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanı təbrik edən Ətiqulla Ramin Azərbaycan xalqı kimi əfqan xalqının da terror və müharibədən əziyyət çəkdiyini qeyd edərək Əfqanıstanda sülhün və əmin-amanlığın bərqərar olmasında Azərbaycanın dəstəyinin əhəmiyyətinə toxunub.

## Azərbaycan və Meksika parlamentləri arasında əlaqələr genişlənir

Fevralın 22-də Milli Məclisin Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə Meksika Birləşmiş Ştatları Deputatları Palatasının Azərbaycanla dostluq qrupunun üzvləri arasında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans keçirilib.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdikləri ki, təbrik Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jale Əliyeva ölkələrimiz arasında diplomatik əlaqələrin qurulduğu 29 ildə formalaşan dostluq və əməkdaşlıqdan söz açıb. Azərbaycan ilə Meksika hökumətləri arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlığa dair imzalanmış sənədlərin əhəmiyyətindən danışdı. J.Əliyeva Xocalı soyqırımını tanıyan Meksika Senatına bir daha minnətdarlığını bildirdi. Qeyd edib ki, Azərbaycanın ən ağır probleminə obyektiv münasibət bəsləyən dost Meksika erməni təcavüzünün qarşısını qətiyyətlə müqavimət göstərdiyinə və ədalətli sadiq qalıb, keçən yay Tovuz istiqamətində tərxiat törətdikdə, Vətən müharibəsi günlərində Gəncə, Bərdə, Tərtər şəhərlərini mülki əhaliyə bombardmana məruz qalanda Azərbaycanın yanında oldu, beynəlxalq hüquq dəstəkləyib.

İşçi qrupun rəhbəri meksikalı həmkarlarına çağırış edərək gələn il 30-cu ildönümü tamam olan Xocalı soyqırımının dünya miqyasında tanınması və ədalətli qiymətinin alınması üçün dəstək verməyə səsləyib.

Videokonfransda Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ölkəmizlə dostluğu yüksək qiymətləndirdiklərini bildirdi. Hazırkı görüşü ikitərəfli münasibətlərin gücləndirilməsi üçün yaxşı imkan kimi dəyərləndirib. Meksika-Azərbaycan əlaqələrinin inkişafında səfirliyin mühüm xidmətlərini olduğunu vurğulayıb.

Aqustin Qarsiya Rubio Xocalı soyqırımı ilə əlaqədar kədərlərini ifadə edib, Meksikada hər il anma mərasimləri keçirildiyini diqqətə çatdırıb. Deyib ki, bir daha belə soyqırımın baş verməməsi üçün bütün bəşəriyyət səfərbər olmalıdır. Azərbaycanın 2020-ci ildə yenidən Ermənistanın hərbi təcavüzü ilə qarşılaşdığı qeyd edən Aqustin Qarsiya Rubio əks-hücum əməliyyatının ölkəmizin qələbəsi ilə başa çatmasından məmnunluqlarını ifadə edib və xalqımıza Zəfər təbriklərini çatdırıb. Bildirib ki, Meksika qarşısında dost ölkə olaraq daim Azərbaycanı yandırdı.

Videokonfransda ölkəmizin Meksikadakı fəvqəladə və səlahiyyətli səfiri

## Azərbaycan-İordaniya siyasi əməkdaşlığı yüksək səviyyədədir

Fevralın 23-də Milli Məclisin Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə İordaniya Həşimilər Krallığı Senatının sabiq sədri Tahir əl-Masri, ölkənin siyasi xadimləri və tanınmış elm adamları arasında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans formatında görüş keçirilib.

Parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdikləri ki, Milli Məclisin Azərbaycan-İordaniya parlamentlərarası işçi qrupunun rəhbəri Anar İsgəndarov ölkələrimizin tarixi keçmişindən söz açıb. Diplomatik əlaqələr qurduğumuz dövlət müstəqilliyi illərində münasibətlərin daim yüksələn xəttə inkişaf etdiyini söyləyib. 2013-cü il iyulun 19-da Xocalı soyqırımını rəsmən tanıyan Həşimilər Krallığının Senatına dərin minnətdarlığımızı bildirdi. 44 gün ərzində öz torpaqlarını işğaldan azad edən Azərbaycanın İordaniya xalqı tərəfindən dəstək gördüyünü vurğulayıb. Bundan sonra da İordaniya ilə dostluq və əməkdaşlığı ən yüksək səviyyəyə çatdıracağımızı bildirdi.

Videokonfransda çıxış edən Həşimilər Krallığı Senatının sabiq sədri, ölkənin sabiq Baş naziri və xarici işlər naziri kimi mühüm postlarda çalışmış olan tanınmış siyasətçi Tahir əl-Masri deyib: "Azərbaycanla İordaniya arasında siyasi əməkdaşlığı yüksək səviyyədədir. Dəfələrlə Bakıda olduğunu, beynəlxalq səviyyəli müxtəlif tədbirlərə iştirak etdiyini bildiren Tahir əl-Masri vurğulayıb ki, Sovetlər İttifaqından ayrılan Azərbaycan sərəlatə inkişaf edib və regionun nüfuzlu dövlətinə çevrilib. Vətən müharibəsində

Azərbaycanın qazandığı Zəfər bütün islam aləmi üçün böyük əhəmiyyət daşıyır. Həmin Qələbədə sonra dünyanın bir çox ölkələrinin Azərbaycanla həmrəylik ifadə etdiyinə şahid olduq. Azərbaycan özünü ən ağır probleminin həll edib, torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü bərpa edib. Bu, çox böyük uğurdur".

Görüşdə Yaxın Şərq Araşdırma Mərkəzinin baş direktoru doktor Cavad əl-Həməd 44 günlük müharibə dövründə baş verən bütün informasiya mənbələrindən anbaan izlədiklərini, Azərbaycanın qazandığı tarixi Qələbəyə dünyadakı bir milyard yarım müsəlman ictimaiyyətinin sevinməsinə deyib. O, çətin şəraitdə özünün ərazi bütövlüyünü bərpa edən Azərbaycana qarşı Türkiyənin verdiyi siyasi və mənəvi dəstəyi də yüksək qiymətləndirdiklərini bildirdi. İordaniya ilə Azərbaycan arasında mədəni, iqtisadi və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsini vacib sayıb.

Görüşdə çıxış edən İordaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Mələhet İbrahimoviç, Fazıl Mustafa və Ceyhun Məmmədov islam həmrəyliyini inkişaf etdirməyin vacibliyini vurğulayıblar. Xocalı soyqırımının dünya ictimaiyyətinə tanınması istiqamətində islam dövlətlərinin də mühüm işlər görə biləcəyini qeyd edərək İordaniyalı həmkarlarına çağırış ediblər. Parlamentlərimiz arasında əməkdaşlığın möhkəmləndirilməsinə dair bir sıra təkliflər irəli sürüblər.

Videokonfransda çıxış edən Yarmuk Universitetinin professoru və Arxeologiya fakültəsinin dekanı doktor Həni Həyəcineh, Əl-İsra Universitetinin Beynəlxalq əlaqələr üzrə rektor köməkçisi xa-

Məmməd Talibov əməkdaşlığın inkişaf perspektivlərindən bəhs edib.

Sonra Meksikanın ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Floresin təqdimatında Azərbaycanla ticarət-iqtisadi əlaqələrin inkişafını diaqramlar və rəngli slaydlar ilə əks etdirən videoçarx nümayiş olundu.

Görüşdə Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sabir Rüstəmxanlı, Ulviyyə Həmzəyeva və İltizam Yusifov Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması ilə bağlı görülmüş işlərə dair fikirlərini bölüşüblər. Qarabağda bərpa və yenidənqurma işlərinin başlanğıcı, Azərbaycanın bu sahədə bütün ölkələrə əməkdaşlığa açıq olduğunu bildirdi.

Daha sonra çıxış edən Meksika Deputatları Palatasının Azərbaycanla dostluq qrupunun üzvü Fransisko Xavyer Quzman De La Torre qarşı tərəfə sahesində əməkdaşlığı imkanlarından danışdı.

Çıxışlarda parlamentlərarası əlaqələrin genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin, görüşlərin və təcrübə mübadiləsinin vacibliyi qeyd olundu.

Videokonfransda Meksika Deputatları Palatasının Azərbaycanla dostluq qrupunun bir sıra üzvləri iştirak ediblər.

Fevralın 23-də Qafqaz Müsəlmanları İdarəsində (QMI) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar onlayn tədbir təşkil edildi.

AZƏRTAC xəbər verir ki, müqəddəs "Qurani-Kərim"-dən ayələrin oxunması ilə başlayan tədbirdə QMI-nin sədri Şeyxülislam Allahşükür Paşazadə şəhidlərimizə Allahdan rəhmət diləyib. Faciənin səbəb və fəsadlarından danışan QMI sədri Şeyxülislam Allahşükür Paşazadə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı və onun baş vermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş gənşimiyası qanlı hərbi cinayət barədə ətraflı məlumat verib. Bildirilib ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri Azərbaycanı ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini yerlə yeksa edib, dinc sakinləri məhv edərək insanlığa silinməz ləkə olan soyqırımı aktını törədiblər. Erməni vandalları işğal etdikləri ərazilərimizdə bütün maddi-mənəvi abidələrimizi yerlə-yeksa ediblər.

Qırx dörd günlük Vətən müharibəsinə toxunan Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan xalqı Ermənistanın 28 il davam edən işğalçılıq siyasətinə Vətən müharibəsi ilə son qoydu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu ədalətli bərpa edərək işğal altındakı ərazilərimizi azad etdi. Torpaqlarımızda Azərbaycanın üçrəngli dövlət bayrağı dalğalandı, azan səsi ucaldı. Müstəqil Azərbaycan dövləti xalq-dövlət birliyi sayəsində, qəhrəman övladlarının qanı bahasına İkinci Qarabağ savaşının qalibi oldu. QMI sədri qeyd edib ki, şəhidlərimizin qanı yerə qalmadı. Müdrik dövlət rəhbərimizin bəyan etdiyi kimi, azad olunan torpaqlarımızda dağıdılmış dini-mənəvi abidələrimizi bərpa edəcəkdir.

QMI sədri əlavə edib ki, bu Vətən müharibəsi dindarlarımızın dövlətimizin ətrafında necə six birləşdiyini bir daha göstərdi. Təəssüf ki, erməni kilsəsi bütün dünyada yalan və iftirlərlə dolu məlumatlar yayır. Azərbaycan dövləti həqiqətləri dünya ictimaiyyətinə çatdırıb. Dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi öz nüvəsinə bu həqiqətləri dünyanın dini mərkəzlərinə, beynəlxalq cəmiyyətin diqqətinə çatdırılması üçün səylərini əsirgəmir.

## Azərbaycandakı dini konfessiyaların rəhbərləri Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı dünya ictimaiyyətinə müraciət ediblər

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı dünya ictimaiyyətinə müraciət ediblər. AZƏRTAC müraciəti təqdim edir.

- Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri XX əsrin ən qanlı faciələrindən biri olan və insanlıq əleyhinə ən ağır hərbi cinayətlər sırasında yer alan Xocalı soyqırımının 29-cu ildönümü ərfəsində bütün dünya ictimaiyyətinə müraciət edirik.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərini hücum edərək məqsədyönlü şəkildə qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfər mülki əhaliyə xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib. Xocalı şəhəri ağır hərbi texnikadan və siddətli atəşlər nəticəsində yerlə yeksa edilib, əhalinin 150 nəfəri itkin düşüb, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb, vəhşicənə qətlə yetirilən dinc sakinlərin meyitlərini üzərində aqlaşığız həqarətlər edilib. Xocalıda insanlıq əleyhinə yönələn ən ağır cinayətlərdən sayılan məqsədyönlü soyqırımı aktı Ermənistan ordusu tərəfindən törədilmiş vəhşiliklərin kulminasiyası nqiyyəti idi. Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsi, fiziki və mənəvi terror, yüz minlərlə insanın öz torpaqlarından qovularaq məcburi köçkünə çevrilməsi, onları insan hüquqlarının kobud şəkildə pozulması, kəndlərin, şəhərlərin, Azərbaycan xalqının qədim və zəngin mədəni irsinin dağıdılması və talan edilməsi - Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın işğal altında saxlamış Ermənistanın təcavüzkar siyasətinin nəticələri idi.

2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycan qarşı irimiqyaslı hərbi tərxiatə başladı. Ermənistan silahlı qüvvələri Azərbaycanı hərbiçilər, dinc əhali və mülki infrastrukturaya qarşı ağır itirliyə zərbələri endirməklə işğal ərazisinin genişləndirilməyə cəhd göstərdi. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatı həyata keçirdi, 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanı öz torpaqlarından işğaldan azad etdi, dünya birliyi tərəfindən tanınan sərhədləri qətiyyətlə öz ərazi bütövlüyünü bərpa etdi.

Vətən müharibəsi gedişində Ermənistan üzərində Azərbaycan qarşı müharibə cinayətlərini davam etdirib. Beynəlxalq hüquq normalarına məhəl qoymayan və 1949-cu il Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq öz hərbi cinayətlərini və vandalizm aktlarını davam etdirən təcavüzkar Ermənistan Azərbaycanın hərbi əməliyyatların baş verdiyi bölgələrdən uzaqda yerləşən yaşayış məntəzələrini, o cümlədən Gəncə, Bərdə, Tərtər, Mingəcəvər, Qəbələ kimi iri şəhərləri ağır artilleriya, ballistik raketlər, əf fosfor və kəsəli sursatlardan atəşə tutdu. 11 nəfəri uşaq olmaqla 94 mülki itkin düşüb, 414 dinc sakinin yaralanması, 2465 yaşayış evinin, 97 çoxmənzilli binanın, 495 mülki obyektin dağıdılması, mahiyyət etibarilə, soyqırımı siyasətinin davamı oldu. Ermənistanın atəşkar imzalanmasından sonra minalanmış ərazilərin xəritəsini təqdim etməməsi insan tələfatında maraqlı olan Ermənistanın aqressiv xislətinin səciyyəvəndirən daha bir nümunədir. Ermənistan tərəfindən 30 il ərzində torpağa basdırdığı minalar səbəbindən yüzlərlə mülki şəxs qurbanə çevrilib - həyatını itirir, ömürlük əlil olur.

Dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirik ki, Ermənistan Azərbaycan qarşı işğal, etnik təmizləmə, soyqırımı ilə yanaşı, mənəvi təcavüz və mədəni irsə qarşı genosid həyata keçirib. Xarici müşahidəçilərin qeyd etdikləri kimi, vaxtilə çiçəklənən, abad Azərbaycan şəhərləri işğal dövründə ruhlar məkanına çevrilib, yandırılmış torpaq siyasətinə məruz qalmış ərazilərimizdə ümum-bəşər əhəmiyyətli tarixi, dini, mədəni abidələr yerlə yeksa edilib. Qəsbkar Ermənistan tərəfindən Azərbaycanın işğal olunduğu ərazilərinə yüzlərlə maddi, mədəni və kilsələr, minlərlə məzarlıq, 706 tarixi abidə və muzey, 927 kitabxana, 1107 təhsil müəssisəsi, 40



Bugünkü Xocalı soyqırımının dünyada 9 ölkə və ABŞ-in 21 ştatı tərəfindən qətləmin kimi tanındığını qeyd edən QMI sədri A.Paşazadə dünya birliyinə ünvanlanan müraciətlərdə yeni-yeni bəşəri cinayətlərin, dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmaması üçün saxta deyil, əsl soyqırımların tanınmasını vacibliyini hər zaman qeyd etdiklərini xüsusi vurğulayıb. Şeyxülislam A.Paşazadə fevralın 26-da Xocalı faciəsi qurbanlarının xatirəsinin məscidlərdə anılmasına dair tövsiyə və tapşırıqlarını verib.

Sonra Azərbaycanın dini konfessiyaların rəhbərlərini Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı dünya ictimaiyyətinə müraciəti oxundu.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində uğurlar əldə edilib. Dövlət başçısının rəhbərliyi ilə görülmüş işlər nəticəsində Xocalı faciəsi bütün dünyada tanındı. "Xocalıya ədalət!" kampaniyası çərçivəsində bu istiqamətdə ardıcıl işlər görülür. Ermənilər Azərbaycanla qarşı cinayətləri yalnız Xocalı faciəsi ilə yekunlaşdırıb. 1918-ci ilin mart qırğınlarında 12 minə yaxın soydaşımız yalnız etnik mənsəbiyyətinə görə qətlə yetirilib. Xocalıda törədilən cinayət də bu qəbildən idi. Bu faciəyə layiqli siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verildi. Xocalıda törədilən vəhşiliklərlə bağlı faciəni törəndərlərin öz dillərindən de

etirlər var. Bu, genosid cinayətidir və hüquq mühafizə orqanlarımız bu istiqamətdə işləri davam etdirirlər.

Komitə sədri əlavə edib ki, Xocalı faciəsinə ən layiqli cavabı Azərbaycan Ordusu verdi. Vətən müharibəsində Ordumuzun böyük Qələbəsi ilə Xocalı şəhidlərinin qanı yerə qalmadı.

Sonra Vətən müharibəsi dövründə Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini əks etdirəcək kitab barədə məlumat verilib. Tədbirdə həmçinin QMI-nin nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib.

Videokonfransda çıxış edən Azərbaycanın dağ yəhudiləri ictimaiyyətinin rəhbəri Melih Vədayev, Roma Katolik kilsəsinin yepiskopu Vladimír Fekete, QMI-nin Naxçıvan Muxtar Respublikası üzrə qazısı Sahib Məmmədov, Azərbaycanın Avropa yəhudiləri ictimaiyyətinin başçısı Aleksandr Şarovski, Xəzər rayonu üzrə qazi Soltan Əlizadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Romanov Xocalı faciəsinə bəşəriyyətə qarşı ən böyük ədalətsizlik adlandırılıb, insanlığa qarşı cinayət törətməklə günah və ədalətsizlik işlədərindən cəzasız qalmayacağına əmin olduğunu bildirdilər.

Qeyd edilib ki, erməni cəlladlarının və onların həvadarlarının Xocalıda törətdikləri qırğın XX əsrin ən qanlı faciələrindəndir. Xalqımız Xocalı faciəsinə heç zaman unutmayacaq və bu qətləmin hər bir Azərbaycanlının qanı yaddaşında daim həkk olunacaq.

rədən, öz xalqını işğalçı müharibəyə sürükləyən, erməni irqçi-faşist ideologiyasının banisi Nijde Qareginə abidə ucaldan irqçilərin ədalət qarşısında cavab vermək zamanı gəlib çatıb!

Azərbaycan dindarları və din xadimləri ölkəmizin ərazi bütövlüyünün bərpası, Vətənimizin ayrılmaqdan qorunmasını, Azərbaycanın həlak olmasından qorunmasını, erməni cinayətlərini əziz xatirəsinə daima uca tutur, onların ruhlarına Allahdan rəhmət diləyirlər. Biz bütün dünya xalqlarına sülh, əmin-amanlıq və rifah arzuyuruq. Bu məramla dünyanın dini liderlərini, parlamentlərə, BMT və digər beynəlxalq təşkilatlara, beynəlxalq məhkəmələrə müraciət edərək Azərbaycan xalqına qarşı qorunub saxlanılmaqdadır və on minlərlə erməni əsilli vətəndaşımız ölkəmizdə əmin-amanlıq şəraitində yaşayır.

Təəssüflər olsun ki, hazırda Ermənistanın siyasi, ictimai və dini dairələrində yenə də erməni terrorçuları və ekstremistlərinin faşizm xislətli əməllərini dəstək verməklə öz xalqını yeni savaşa təhrik edirlər.

Otuz il yaxın müddət ərzində dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatları Xocalı faciəsinin soyqırımı kimi tanıyıblar. Lakin təəssüf ki, bəzilər Ermənistanın yalançı təbliğatına uyaraq bu dəhşətli cinayəti etinasız yanaşırlar. Bu gün dünyada baş verən zorakılıq halları, terrorizm və ekstremizm kimi cinayətlərin hüquqi-siyasi qiymət almamasında bəzi dövlətlərin, təşkilatların və dini liderlərin problemlərə münasibətindəki ikili standartlar, dini və irqçi ayrı-seçkilik kimi təhlükəli meyllər dayanır. Bu yanaşma səbəbindən törədilən qətləmlər, o cümlədən Xocalı faciəsi layiqli qiymətini almıyacaq yeni-yeni bəşəri cinayətlərə yol açılır, dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, terrorizm və ekstremizm üçün zəmin yaradır. Erməni terrorçuları törətdikləri hərbi cinayətlərə görə hələ də beynəlxalq məhkəmələrdə mühakimə olunmayıb, layiqli cəzalar almayıblar. Xocalı soyqırımında əli olanların tarixin mühakiməsindən boyun qaçırma bilməyəcəkləri məlumdur. Bu soyqırımın tö-





## İQTİSADI İNKİŞAF VƏ SOSIAL RİFAH

## Qarabağda geniş quruculuq işlərinə ən zəruri infrastrukturun yaradılmasından başlanıb



**Prezident İlham ƏLİYEV:**  
"Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar"

Əvvəli 1-ci səh.

Azərbaycan işə Ermənistanla səsənən boş çağırışlara əhəmiyyət vermədən özünün işğaldan azad olunan bölgələrində başladığı işləri uğurla davam etdirir. Quruculuq-bərpa işlərinə infrastruktur layihələri ilə başlanmasından təsadüfi deyil. Çünki bu rayonlarda infrastruktur yaratmadan quruculuq işlərini sürətlə həyata keçirmək mümkün deyil. Bu üzündən dövlət başçısı bəyan etdi ki, bölgənin inkişafı üçün ilk növbədə müəmməl infrastruktur yaradılmalıdır. Hazırda bu istiqamətdə həyata keçirilən layihələr bütün sahələri əhatə edir. Bunlar bölgənin həm iqtisadi, həm sosial inkişafının təminatıdır.

Həmin layihələr ilk növbədə yol və elektrik enerjisi sahələrini əhatə edir. Bu sahələr üzrə infrastrukturun

yaradılması bölgədə digər sosial-iqtisadi layihələrin icrası üçün mühüm faktordur. Dövlət başçısı səfər zamanı vurğuladı ki, məqsəd azad olunmuş torpaqların tezliklə bərpa edilməsi, insanların doğma yurdlarına qayıtması və bu torpaqlarda həyatın canlanmasıdır. Odu ki, enerji və yol layihələrinə önəm verilir. Şuşanın elektrik enerjisi ilə təmin etmək üçün yüksək gərginlikli xətlər çəkilir və şəhərdə elektrik yarımstansiyası inşa olunur. Tezliklə yüksək gərginlikli elektrik xətlərinin digər istiqamətlərə də çəkilməsi həyata keçiriləcək.

Bölgənin özünü də enerji istehsal etmək potensialı yüksəkdir. Belə ki, işğaldan azad edilən ərazilərdən çoxlu çaylar axır. Bu da həmin yerlərdə su elektrik stansiyalarının inşasına imkan verir. İşğal illərində Laçın rayonunda 5, Kəlbəcərde isə 12 su elektrik stansiyası fəaliyyət göstərib. Ermənilərin verdikləri məlumat görə, işğalçı ölkə elektrik enerjisinə olan tələbatının 30 faizini bu bölgənin hesabına təmin edib. Düşmənlər bu əraziləri tərk edərkən xislətinə uyğun olaraq həmin stansiyaların bütün

avadanlıqlarını aparıb, apara bilmədiyini isə dağıdıb.

Prezident İlham Əliyevin göstərişi ilə həmin stansiyaların bərpası sürətlə həyata keçirilir. Dövlət başçısı Laçın rayonundakı "Güləbird" Su Elektrik Stansiyasının təmiri və yenidən qurulması mərasimində dedi: "Verilən tapşırıqlarım qısa müddət ərzində yerinə yetirildi və bu gün biz 8 meqavat gücündə "Güləbird" Su Elektrik Stansiyasının açılışını edirik. Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdıcılarımızın enerji təminatı üçün Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik".

Bölgənin elektrik enerjisinə olan tələbatının ödənilməsinə İran İslam Respublikası ilə birlikdə tikilən "Xudafarin" və "Qız qalası" su elektrik stansiyaları da mühüm rol oynayacaq. İnşası başa çatdıqdan sonra bu stansiyalardan Azərbaycan tərəfinə düşən generasiya gücü 120 meqavat

olacaq. Eyni zamanda işğaldan azad olunan torpaqların suvarılmasında bu iki stansiya xüsusi rol oynayacaq.

İşğaldan azad olunan ərazilərdə ekoloji cəhətdən təmiz, bərpaolunan enerji növlərinin yaradılması üçün də geniş imkanlar mövcuddur. Dövlət başçısı bəyan etdi ki, bu torpaqlar "yaşıl enerji" zonası olacaq. Belə ki, Kəlbəcər və Laçın rayonlarında külək, Zəngilan, Cəbrayılada isə günəş enerjisinin istehsalı üçün böyük imkanlar var.

Artıq Qarabağ bölgəsində infrastrukturun bərpasına başlanıb. Tezliklə həmin ərazilərdə digər quruculuq-abadlıq işləri və sosial-iqtisadi layihələr də icra ediləcək. Bunun üçün indidən zəruri infrastruktur qurulur ki, bərpa prosesində heç bir problem yaranmasın. Infrastruktur layihələrinin sürətlə həyata keçirilməsi dövlət başçısının bu sahədə işlərin tezliklə başa çatdırılması üçün verdiyi tapşırıqların vaxtında yerinə yetiriləcəyinə xəbər verir.

**Rüstəm KAMAL,**  
"Azərbaycan"

## Macar şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə quruculuq proqramına qoşulmağa hazırlaşır

Azərbaycanla Macarıstan arasında dost münasibətlərinə əsaslanan ikitərəfli iqtisadi əlaqələr ildən-ilə inkişaf etməklə ticarət dövriyyəsində, o cümlədən idxal və ixracda ardıcıl artımlar özünü göstərmişdir. Qarşılıqlı maraqlı və səylə nəticəsində bu əlaqələrin qarşdakı dövrdə daha geniş miqyas alacağını gözləmək olar.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan tərəfindən həmsədrli Səhil Babayev Macarıstanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi ilə görüşdə vurğulayıb.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ərazilərimizi Ermənistanın işğaldan azad etdiyini bildiren S. Babayev işğalçı Ermənistan tərəfindən dağıdılmış həmin ərazilərdə artıq böyük quruculuq işlərinə başladığını bildirdi.

O, macar şirkətlərinin də işğaldan azad olunmuş ərazilərimizdə quruculuq proqramına qoşulmağa hazırlaşdığını məmnunluqla doğurduğunu deyib.

Nazir Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın

Macarıstan tərəfindən həmsədrli, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto ilə ödəyən keçirdiyi görüşü xatırladı. Həmin görüşdə bu məsələnin də müzakirə edildiyini diqqətə çatdırdı. Alınmış məlumatlara əsasən, həmin şirkətlərə "EXIM Bank"dan artıq 100 milyon dollarlıq kredit xətti də açıldığını qeyd edib.

S. Babayev Macarıstan hökumətinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsinə qrant ayırmasının da dost münasibətinin bir təzahürü olduğunu deyib.

Nazir həmçinin əməkdaşlıqda növbəti müsbət addım kimi Macarıstanın "Wizz Air" aviashirkəti ilə yeni müqavilənin imzalandığını, pandemiya ilə əlaqədar məhdudiyətlər bitdikdən sonra Azərbaycanla Macarıstan arasında aviareyslərin davam edəcəyini diqqətə çatdırdı.

V. Szederkenyi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və Azərbaycanla əlaqələrin genişləndirilmək əzmində olduğunu, ikitərəfli əməkdaşlığın daim inkişaf etdiyini bildirdi.

Görüşdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafı məsələləri, ikitərəfli komissiyaların fəaliyyəti, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma layihələrinə dair fikir mübadiləsi aparıldı.

## Azərbaycan məhsullarına "Gulfood 2021" sərgisində böyük maraqlı var


Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Gulfood 2021" beynəlxalq ərzaq sərgisi başlandı.

Sərgidə iqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 15 Azərbaycan şirkətinin pomidor, fındıq, balıq kürüsü, mineral sular, meyvə şirələri, limonad, qənnadı və u məmulatları, çay, mürəbbə və digər məhsulları "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş etdirilib. Fevralın 25-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan sa-



hibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirir, məhsul ixracına dair müzakirələr aparırlar.

Son 3 ildə DSMF-nin gəlirlərində 39, o cümlədən sosial sığorta haqları üzrə daxilolmalarda 70 faiz artım qeydə alınıb



Aparılan məqsədyönlü sosial-iqtisadi islahatların müsbət nəticələri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2018-2020-ci illər üzrə gəlirlərində qeydə alınmış ciddi artımlarda da öz təsdiqini tapır.

Bu dövr DSMF gəlirlərində 39 faiz və ya 1 milyard 327 milyon manat artım qeydə alınmaqla, gəlirlər 2020-ci ildə 4 milyard 748 milyon manat təşkil edib. Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta (MDSS) haqları üzrə daxilolmalar 70 faiz (1 milyard 467 milyon manat) artaraq ödəniş 3 milyard 553 milyon manata çatıb. MDSS haqları üzrə fonda daxilolmalarda artım dövlət sektorü üzrə 84, özəl sektor üzrə 63 faiz səviyyəsində özünü göstərib.



DSMF gəlirlərində yığının mütəmadi artımı, sosial təminat sistemində şəffaflığın təminatı və fəaliyyətin optimallaşdırılması sahəsində ardıcıl tədbirlər fonda 2018-ci ildə 22 milyon, 2019-cu ildə 197 milyon və 2020-ci ildə 235 milyon manat ehtiyat vəsaitin yaranmasına imkan verib.

Sosial ödənişlərin ciddi şəkildə optimallaşdırıldığı və təkmilləşdirildiyi, son 3 ildə əhəmiyyətli ödənişlərin 1,3 milyard manat artdığı şəraitdə dövlət büdcəsindən dövlət öhdəliklərinin ödənilməsi üçün DSMF-yə transfer məbləği son 3 ildə 10 faiz azalıb. Əgər 2018-ci il yanvarın 1-i tarixinə dövlət büdcəsindən ödənilən bu məbləğ DSMF büdcəsinin 38,1 faizini təşkil edirdisə, 2020-ci ildə həmin rəqəm 26 faizə düşmüşdür.

Artım dinamikası fərdi uçot sistemi ilə əhatə olunanların sayının da çoxalması ilə müşahidə olunub. Fərdi şəxsi hesabları olanların sayı 2018-2020-ci illərdə 24 faiz artaraq 3 milyon 542 min 131 nəfərdən 4 milyon 382 min 297 nəfərə çatıb.

Qazaxda yeni mebel istehsalı müəssisəsi yaradılıb

Azərbaycandakı olverişli biznes və investisiya mühiti digər sənaye sahələri ilə yanaşı, mebel sənayesinin inkişafı üçün də geniş imkanlar yaradır, yeni mebel istehsalı müəssisələri açılır.

Belə müəssisələrdən biri Qazax rayonunda "Salıqlı" fərdi firmasının mebel istehsalı fabrikdir. İldə 30 min dəst mebel istehsalı gücündə olacaq müəssisədə 400 yeni iş yeri açılacaq. Ümumi investisiya dəyəri 76,1 mln. manat olan müəssisəyə iqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib. Bundan başqa, fabrikin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 10 mln. manat güzəştli kredit verilib.

Mebel istehsalı müəssisəsinin bu ilin I rübü ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

Keçən il dekabrın 1-də Azərbaycan xalqına müraciət edərkən Prezident İlham Əliyev demişdir: "Laçın rayonunda bizim böyük meşə sahələrimiz var - ərazinin 22 min hektarı meşə sahəsidir. Bu da bizim böyük sərvətimizdir. Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi vardır. Zəngilan və Qubadlı rayonlarında 12 min hektar və eyni zamanda işğaldan azad edilmiş Hadrut rayonunda və Xocavənd rayonunun bir hissəsində böyük meşə sahələri vardır. Meşələr isə planetimizin ağciyəridir. Mənfur, vəhşi düşmənlər bizim meşələrimizi 30 il ərzində qırıb, talayıb və son müddət ərzində yandırb. Buna baxmayaraq, meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmənlər meşələrə dirmaşa bilməyib, o, ucqar dağ massivlərində yerləşir. Əlbəttə, dağıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş ağacların bərpası da diqqət mərkəzində olacaqdır".

Yüksəklikdə yerləşən meşələrimizə özlərini "qəhrəman" adlandıran ermənilər əl uzada, ayaq basa bilməyiblər. Çünki onların həm bir-baş, həm də məcazi mənada zirvəyə qalxmaq hüneri yoxdur... Gücləri yalnız qətl törətməyə, körpələri öldürməyə, ağacları qırıb-yandır-

mağa çatır. Prezident İlham Əliyevin dediyi kimi, bunları yalnız vəhşi qəbilə edə bilər. Ağac əkmək, bağ salmaq ne qədər xeyirxah işdirsə, onları məhv etmək yüzcə qirkin əməldir. Kəlbəcəri, eləcə də Ağdamı və Laçını tərk edərkən o mənfurların meşələri necə qəddarcasına yandırdığını bütün dünya gördü. İşğalçılıqla, heyasızcasına soxulub 30 il yaşıdıqları evlərə, meyvəsinin dərib yedikləri bağlara, saf havasını udduqları meşələrə bu cür amansız münasibətləri onların kim olduğunu bir daha göstərdi.

Mənfur düşmənlər öz xəyanətkar əlini çaylarımızda da uzatmışdır. Onların suyunun güc alan elektrik stansiyalarını darmadağın etmiş, avadanlığını söküb aparmış, binalarını dağıtmışdır.

İşğal dövründə onlar eləcə də çaylarımızın suyunun qabağını kəsmiş, bir neçə rayonda 100 min hektardan çox torpaq susuzluqdan yarıncığa sadır-cadar olmuşdur. Prezident İlham Əliyev bu il

## Təbiətin «soyqırımı»

Əvvəli 1-ci səh.

30 ilə yaxın bir müddətdə erməni vandalları Rəspublikamızın bəzi bölgələrində "göz-yaşını" axıdıblar? Dağıdılıqları yaşayış məntəqələrində ağacları kəşib, məhv edib, satıblar. Bəzi məskunlaşdıqları yerlərdə isə o ağacları bitirən torpağın sahiblərinin gəlidiyini görəndə öz xəbis, talançı, yırtıcı xislətlərinə uyğun olaraq hikkə ilə bağlara, meşələrə od vurublar.

İşğaldan azad edilmiş bölgələrimizin görüntüləri insanı dəhşətə gətirir. Erməni vandalları meşələrdə, həyətlərdə ağacları yox ediblər. Bu, təbiətə xəyanət, qatı cinayət, faşist quduzluğunun daha bir göstəricisidir.

Keçən il dekabrın 1-də Azərbaycan xalqına müraciət edərkən Prezident İlham Əliyev demişdir: "Laçın rayonunda bizim böyük meşə sahələrimiz var - ərazinin 22 min hektarı meşə sahəsidir. Bu da bizim böyük sərvətimizdir. Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi vardır. Zəngilan və Qubadlı rayonlarında 12 min hektar və eyni zamanda işğaldan azad edilmiş Hadrut rayonunda və Xocavənd rayonunun bir hissəsində böyük meşə sahələri vardır. Meşələr isə planetimizin ağciyəridir. Mənfur, vəhşi düşmənlər bizim meşələrimizi 30 il ərzində qırıb, talayıb və son müddət ərzində yandırb. Buna baxmayaraq, meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmənlər meşələrə dirmaşa bilməyib, o, ucqar dağ massivlərində yerləşir. Əlbəttə, dağıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş ağacların bərpası da diqqət mərkəzində olacaqdır".


Yüksəklikdə yerləşən meşələrimizə özlərini "qəhrəman" adlandıran ermənilər əl uzada, ayaq basa bilməyiblər. Çünki onların həm bir-baş, həm də məcazi mənada zirvəyə qalxmaq hüneri yoxdur... Gücləri yalnız qətl törətməyə, körpələri öldürməyə, ağacları qırıb-yandır-

mağa çatır. Prezident İlham Əliyevin dediyi kimi, bunları yalnız vəhşi qəbilə edə bilər. Ağac əkmək, bağ salmaq ne qədər xeyirxah işdirsə, onları məhv etmək yüzcə qirkin əməldir. Kəlbəcəri, eləcə də Ağdamı və Laçını tərk edərkən o mənfurların meşələri necə qəddarcasına yandırdığını bütün dünya gördü. İşğalçılıqla, heyasızcasına soxulub 30 il yaşıdıqları evlərə, meyvəsinin dərib yedikləri bağlara, saf havasını udduqları meşələrə bu cür amansız münasibətləri onların kim olduğunu bir daha göstərdi.

Mənfur düşmənlər öz xəyanətkar əlini çaylarımızda da uzatmışdır. Onların suyunun güc alan elektrik stansiyalarını darmadağın etmiş, avadanlığını söküb aparmış, binalarını dağıtmışdır.

İşğal dövründə onlar eləcə də çaylarımızın suyunun qabağını kəsmiş, bir neçə rayonda 100 min hektardan çox torpaq susuzluqdan yarıncığa sadır-cadar olmuşdur. Prezident İlham Əliyev bu il

## Erməni işğalçıların 30 il vəhşicəsinə pozduğu ekoloji tarazlığı başqa cür adlandırmaq mümkün deyil



fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri çərçivəsində Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində olarkən bu fikri bir daha səsləndirmişdir: "Bəsitçay da çox gözəl çaydır. Ümumiyyətlə, bu bölgə çaylarla zəngindir. Tərtərçay, Xaçınçay, Bəsitçay, Barzayçay, Həkəri çayı və digər çaylar bundan sonra Azərbaycan xalqına xidmət edəcək. Mənfur düşmənlər işğal dövründə Tərtərçayın da suyunun qabağını kəşmişdir və bir neçə rayonumuzda yüz min hektardan çox torpaq susuz qalmışdır. Bizə qarşı ekoloji terror törədilmişdir".

Erməni qəsbkarları işğal altında saxladığı dövrdə digər ərazilərə olduqca kimi, Bəsitçay qoruğuna da böyük zərər yetiriblər. Qoruğun meşəlik ərazisinin demək olar ki, yarısını məhv edib, ağacların kökünü, oduncağını yandırdılar. Bir sözlə, burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına erməni vandalizmi nəticəsində ciddi zərbə vurulub.

Xatırladaq ki, Bəsitçay qoruğu 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılıb. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Bu, əslində nadir çinar meşəsi idi. Burada kəsilmiş ağacların yaşı təqribən 200-300 ilə bərabər idi. İşğaldan sonra mənfur düşmənlər çinarların böyük hissəsini kəşib, doğrayıb, talayıb və yandırdı. Bu, erməni vandalizminin növbəti əlamətidir.

Prezident bəyan etdi ki, biz bu qoruğu bərpa edəcəyik. Dövlət başçısı və ailə üzvləri Bəsitçay qoruğunda çinar ağacları əkdilər, Bəsitçaya balıqlar buraxdılar.

Bu, təkəz Bəsitçay təbiət qoruğunun bərpasına verilən start deyil. Bu o deməkdir ki, erməni faşistlərinin təbii-mənzərəyə vurduğu "yara"ları da sağaldacağıq. Meşələri bərpa edəcəkdir, yeni bağlar salacağıq, çaylarımızın suyunun bəhrələndəcəyik.

Flora SADIQLI,  
"Azərbaycan"

Azərbaycan enerji tənzimləmə sahəsinin inkişafı istiqamətində Almaniya ilə əməkdaşlıqda maraqlıdır

Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) ilə onlayn görüş keçirilib.

AERA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə həmçinin Almaniya Federativ Respublikasının İqtisadiyyat və Energetika Nazirliyi (BMWI) və neft və qaz sahəsi üzrə fəaliyyət göstərən alman şirkətlərinin təmsilçiləri ilə görüşlərdə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

Agentliyin idarə heyətinin sədri Samir Axundov Azərbaycanda enerji tənzimləmə sahəsinin inkişafı istiqamətində əhəmiyyətli işlərin görüldüyünü bildirdi, bərpaolunan enerji, neft və qaz sahəsində mövcud və planlaşdırılan mühüm layihələrdən danışdı. O, həmçinin müvafiq sahədə Almaniya və Azərbaycan arasında ikitərəfli əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

AHK Azərbaycanın icraçı direktoru Tobias Baumann Azərbaycanda biznesin qurulması üzrə əsas şərtlər və investisiya mühiti barədə məlumat verib, eləcə də iki ölkə arasındakı mədəni əlaqələrdən danışdı.

Daha sonra neft və qaz sahələri ilə məşğul olan alman şirkətlərinin təmsilçiləri öz məhsul və xidmətləri haqqında təqdimatlar edib, onların inkişaf tendrələri, ən son istiqamətlər, tenderlər və əməkdaşlıq imkanlarına dair sualları cavablandırıldı.

## İBNDX qaz sayğaclarının dəyişdirilməsinə münasibət bildirib

Son zamanlar smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəz edilməsi ilə bağlı yayılan məlumatlar istehlakçılarda narahatlığa səbəb olub.

Bununla əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (İBNDX) istehlakçıların diqqətinə çatdırır ki, ölkə ərazisində dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz sayğaclarından istifadə edilir. Belə ki, quraşdırılmamışdan əvvəl hər bir sayğacın metroloji qayda və normalara uyğunluğu dövlət xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu tərəfindən yoxlanılır və yoxlamadan keçirilən sayğacların tipi təsdiq olunaqaz dövlət reyestrinə daxil edilir.

Mövcud qayda və standartların tələblərinə əsasən, istismarda olan sənaye qaz cihazları 3 ildə bir dəfə, məişət qaz sayğacları isə 5 ildə bir dəfə dövrü yoxlamadan keçməlidir. Bu müddətə uyğun olaraq sayğaclar "Azəriqaz" İB-nin nümayəndələri tərəfindən quraşdırıldıqları ünvanlardan sökülərək, birliyin Metrologiya Departamentinə təqdim edilir. Qaz verilişinin fasiləsizliyini təmin etmək məqsədilə sökülmüş qaz sayğacının əvəzinə başqa sayğac quraşdırılır. Sayğacların dövrü yoxlanmasında texniki cəhətdən yarasız sayğacların istismarı kənarlaşdırılmasına təmin edir, eyni zamanda istehlakın həcmiini dəqiq müəyyən etməyə və itkilərin qarşısını almağa imkan yaradır. Yoxlama nəticəsində istismara yararlılığı müəyyən olunan sayğaclar yenidən istifadə oluna bilər.

Flora SADIQLI,  
"Azərbaycan"



# DÜNYA



## Beynəlxalq siyasət

### Aİ-Rusiya münasibətləri gərginləşir

Brüssel Moskvaya qarşı yeni sanksiyalar hazırlayır

Avropa İttifaqı (Aİ) Şurasının fevralın 22-də üzv ölkələrin xarici işlər nazirləri soviyevində keçirilmiş iclasında əsas müzakirə mövzusu rusiyalı müxalifətçi Aleksey Navalnının həbsi ilə əlaqədar Brüsselin Moskvaya, daha doğrusu, siyasətinin azadlıqdan məhrum edilməsində əli olan yüksək vəzifəli şəxslərə qarşı sanksiyaların tətbiq olunması idi. İclas iştirakçıları sanksiyaların tətbiq olunması haqqında prinsipial qərar qəbul etdilər, lakin "qara siyahı"ya düşənlərin adları açıqlanmadı. Prinsipial qərarın ardınca Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel prosedura uyğun olaraq formal təklif irəli sürəcək.

Borrel vurğulamışdır ki, Aİ ilk dəfə insan hüquqlarının pozulmasına görə global sanksiya rejimi tətbiq edir. O, məlumat vermişdir ki, sanksiyalara kimin məruz qalacağını konkretləşdirmək üçün Aİ-ye bir həftə vaxt lazım olacaqdır. "Bu siyahıda kimlərin olacağını" ni də bilməyər. Ancaq deyir ki, bu, Navalnının tutulması və mühakimə edilməsində əli olanlara aiddir.

Eyni zamanda Borrel qeyd etmişdir ki, Aİ rusiyalı iş adamlarına qarşı sanksiyalar tətbiq edə bilməz, çünki bunun üçün heç bir hüquq əsas yoxdur: "Biz əsaslı sübut etməliyik. Bu, qanunun aliliyidir ki, ona da əməl edilməlidir. Biz sadəcə olaraq xoşumuza gəlməyən adamlara sanksiyalar tətbiq edə bilmərik". Yeri gəlmişkən, Navalni ötən ilin noyabr ayında bəzi rusiyalı milyarderlərə qarşı məhdudiyətli tətbiq olunmasının zərurətini dilə getirmişdi.

Aİ xarici işlər nazirlərinin görüşündə həmçinin Rusiya-ya münasibətdə strategiya formalaşdırılmışdır. Borrel bu xüsusda məlumat verərək qeyd etmişdir ki, Aİ üç istiqamətdə işləməyi qərarlaşdırmışdır: birincisi, Rusiya beynəlxalq hüququ və insan haq-

larını pozduqda onunla mübarizə aparmalı, Rusiya Aİ-ye təzyiqlər artırmağa çalışanda (buraya dezinformasiya və kibernet hücumlar daxildir) təminatlı olmalı, üçüncüsü, Aİ-də maraqlı olduğun mövzularda Rusiya ilə əməkdaşlıq qurmağa cəhd etməli.

Borrel belə bir məqamı da nəzərə çatdırmışdır ki, Aİ-nin xarici işlər nazirləri Rusiyaya düşmən kimi hərəkət edən qonşu kimi yanaşmağı qərarlaşdırmışdır. O əlavə etmişdir ki, indi avropalılar belə bir qonşu ilə daimi qarşıdurmadan qaçmaq üçün prinsipial işləyib hazırlamalı olacaqlar.

Sanksiyalara məruz qalacaq şəxslərin Aİ ölkələrindəki aktivləri dondurulacaq, onların həmin ölkələrin ərazisinə daxil olmasına qadağa qoyulacaq. Hansısa başqa məhdudiyətdən söhbət gəlmir. Ona görə də sanksiyaların məzmunu yox, "qara siyahı"ya düşənlərin adları daha çox maraqlıdır. "Frans Press" agentliyi diplomatik mənbələrə istinadən xəbər verir ki, sanksiyalar dörd yüksək vəzifəli rusiyalıya qarşı tətbiq ediləcək. Öz növbəsində "Röyter" agentliyi iki diplomatik mənbəyə istinadən xəbər verir ki, Brüssel görüşündə kon-



kret adlar müzakirə edilməyə, cəza tədbirləri Rusiyanın bir sıra güc strukturlarının rəhbərlərinə - Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin, Federal Penitensiyat Xidmətinin reisi Aleksandr Kalaşnikov, Baş prokuror İqor Krasnov və Rusiya Milli Qvardiyasının komandanı Viktor Zolotova şamil edilmişdir. "The Wall Street Journal" konkret adlar çəkmədən xəbər verir ki, bir neçə digər rusiyalı məmur da sanksiya siyahısına düşə bilər.

Bastrikin Navalni işi ilə əlaqədar artıq bir dəfə Aİ-nin sanksiyalarına məruz qalmışdır: keçən ilin oktyabrında Brüssel müxalifətçisinin zəhərlənməsində əli olan altı rusiyalı memura qarşı fərdi sanksiyalar tətbiq etmişdir. Siyahıda İstintaq Komitəsinin sədrindən əlavə, Rusiya Prezidenti Administrasiyasının rəhbərinin birinci müavini Sergey Kiriyenko da var idi. Siyahıda yer almış şəxslərin Aİ ölkələrinə girişi, bu ölkələrdən tranzitlə keçməsi qadağan edilmiş, onların Aİ-dəki aktivləri dondurulmuşdur, həmçinin Aİ vətəndaşları onlara hansısa itidatlı resurs təmin etmək hüququna malik deyillər.

Aİ ölkələrinin Rusiyaya münasibətdə bu dəfə vahid mövqedən çıxış etməsi qarşı-

dakı mərhələdə iki tərəf arasında gərginliyin artacağına dəlalət edir. Rusiyanın cavab sanksiyaları tətbiq edəcəyi şübhəsizdir. Ölkənin Xarici İşlər Nazirliyi gözlənilən sanksiyalardan təəssüfləndiyini ifadə etmişdir. Nazirliyin bəyanatında qeyd olunur ki, "məntiqin əksinə olaraq əvvəlcə siyasəti qərar qəbul edilir, sonra isə heç nəyə əsaslanmadan namizədlərin seçilməsi planlaşdırılır". Bəyanatda vurğulan ki, Moskva Rusiya qanunvericiliyinə uyğun olaraq Rusiya ərazisində məhkəmə tərəfindən iqtisadi cinayətlərə görə mühakimə olunmuş Rusiya Federasiyası vətəndaşının sərbəst buraxılması üçün davamlı olaraq səsləndirilən qanunsuz və cəfəng tələbləri qətiyyətlə qəbul etməz hesab edir. Özü də Rusiya tərəfi bu cür hərəkətləri suveren dövlətin daxili işlərinə müdaxilə sayır.

Bütün bunlardan sonra Brüsselə Moskva arasında dialoqdan, əməkdaşlıqdan danışmaq yersiz görünür. Axi tərəflər hansı məsələləri müzakirə edib orta məxrəcə gələ bilsinlər? Məsələn, Almaniyanın xarici işlər naziri Hayko Mas hesab edir ki, Brüssel və Moskva koronavirus pandemiyası və iqlim dəyişikliyinə qarşı mübarizə, İranın nüvə sazişi, Suriya və

Liviya münaqişələri kimi məsələlərin həllində dialoqa giriş bilsinlər. Bunun ardınca nazir əlavə edir ki, belə bir dialoq açarı Moskvanın əlindədir. Mas qeyd etmişdir ki, Aİ qəbul olunacaq qərarın Moskvanı siyasəti xəttini dəyişdirməyə vadar edəcəyini gözləmir: "Tətbiq olunacaq sanksiyaların məqsədi odur ki, biz müəyyən şeylərlə barışmağa və heç bir tədbir görməyə hazır deyilik".

Başqa sözlə, Brüssel-Moskva münasibətlərinin gələcəyi qarantlı görünür. Son vaxtlara qədər Aİ-nin bəzi ölkələri Rusiya ilə körpüləri yandırmıqdansa ehtiyatlıdır. Məsələn, Almaniya və İtaliya Moskvaya qarşı sanksiyalardan söz düşəndə xəbərdarlıq edirdi ki, hər hansı qərarın hüquq əsası olmalıdır, cəza tədbirləri Rusiya ilə əməkdaşlığı əngəlləməməlidir.

İndiki halda sanksiyaların tətbiqi ilə əməkdaşlığı bir araya gətirmək çətin görünür. Brüssel və Moskva qarşıdurma əhvali-ruhiyyəsinə düşmüşdür. Çox keçməmiş tələflərin biri sanksiyalara məruz qalacaq rusiyalı memurların adlarını açıqlayacaq, ikinci tərəf isə cavab tədbirləri elan edəcək.

Allahverdi MEHDİYEV, "Azərbaycan"

## Ekologiya

### İsraildə böyük ekofəlakət Onlarca ton mazut Aralıq dənizi sahillərini qaraltdı

İsrail hökuməti 170 kilometrlik Aralıq dənizi çimərliklərini bağlamışdır. "Spiegel" həftəliyi yazır ki, belə bir qərarın qəbul olunmasına səbəb sahil sularının on tonlarla neft məhsulları ilə çirklənməsidir.

Yerli hakimiyyət orqanları məlumat verir ki, bu, son onilliklərdə dənizdə çoxlu sayda dəniz heyvanlarının - tısbağaların, balıqlar və quşların, hətta 17 metrlik fin balinasının öldüyü ən böyük fəlakətlərdən biridir.

Ötən həftə güclü tufandan sonra İsrailin sahil xəttinin böyük bir hissəsində mazut laxtaları aşkarlanmışdır. Tufan indi də bütün sahil boyunca mazutu sahile atıb çıxarır.

Suların çirklənməsi mənbəyi hələ müəyyən edilməyib. Ehtimal olunur ki, bir neçə tanker səhvən və ya bilərəkdən dənizə mazut töküüb. Avropa Dəniz Gəmiçiliyinin Təhlükəsizliyi Agentliyindən Tel-Əvivə bildirmişlər ki, çirklənmə İsrail sahillərindən 50 kilometr aralıda baş verə bilər. 10 gəmi şübhə altına düşüb. Onların hansının problemin yaranmasında günahkar olduğunu tökülməyə namünənin tədqiqi, eləcə də peyk çəkilişləri göstərəcəkdir.

Mütəxəssislərlə yanaşı, minlərlə hərbi və könüllü çirklənməni aradan qaldırmağa başlamışlar. Onların bəziləri, təəssüf ki, zərərli buxarla nəfəs aldıklarından xəstəxanaya düşmüşlər. Buna görə səlahiyyətli orqanlar sahilə hər hansı özəlliyəti qadağan etmişdir. Könüllülər mütəxəssislərlə yalnız yerli administrasiyanın icazəsi ilə müvafiq qoruyucu geyimdə kömək edə bilərlər. Yerli sakinlərdən çirklənmə çimərliklərə hər hansı məqsədlə yaxınlaşmaq xahiş olunur. Aralıq dənizinin sahilində idmanla məşğul olmaq, çimmək və istirahət etmək qadağandır.



Ətraf mühitin mühafizəsi naziri Gila Qamliel qeyd etmişdir ki, bu ekoloji problem bir neçə gündə həll etmək mümkün deyil: "Qarşımızda görülməz uzun və çətin bir iş var". Ekologiya Nazirliyi ehtiyatları ki, çirklənmənin ərazinin tamamilə təmizlənməsi aylar, hətta illər çəkir.

## Qarşıdurma

### Avropanın bir sıra şirkətləri "Şimal axını-2"dən çıxdı



Avropanın 18 şirkəti ABŞ-in yeni sanksiyalar tətbiq etmə xəbərdarlığını nəzərə alaraq "Şimal axını-2"dən artıq çıxışdır və ya çıxmaq mərhələsindədir. Bu barədə "Alman dalgası" radiostansiyası ABŞ Dövlət Departamentinin Konqres üçün hesabatına istinadən xəbər verir.

Layihəni əsasən, Britaniya qeydiyyatdan keçmiş siqorta şirkətləri tərk etmişdir. Baltik dənizinin altı ilə Rusiyadan Almaniya qaz kəmərinin çəkilməsi layihəsində iştirakı məzəl-qəragahı Manheyemdə yerləşən sənaye xidmətləri təchizatçısı "Bilfinger" və Münxen mərkəzi "Munich Re Syndicate Limited" siqorta şirkəti dayandırmışdır. İsveç-

renin "Zurich Insurance Group" və Fransanın "Axa Group" şirkətləri də layihədən çıxmışdır.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirmişdir ki, "bu, fəaliyyətimizin uqurla nəticələndiyini göstərir". O əlavə etmişdir ki, Vaşinqton layihədə iştirak edən şirkətləri izləməkdə davam edir.

Xatırladaq ki, əvvəllər ABŞ "Şimal axını-2"yə qarşı yeni sanksiyalar hazırlamışdır. Bir neçə şirkət bunu kəmərinə işi dayandırdığı üçün sanksiyalardan azad edilmişdir, digər şirkətlər isə sanksiyalara məruz qala bilər.

Həmçinin xəbər verilmişdir ki, Avropa İttifaqı (Aİ) "Şimal axını-2"yə qarşı sanksiyaları müzakirə etməkdən boyun qaçırmışdır. Aİ ölkələrinin xarici işlər nazirləri qeyd etmişdilər ki, Avropanı və Almaniyanı vuracaq sanksiyalar tətbiq olunmamalıdır.

## Pandemiya

### ABŞ matəm içindədir

ABŞ Prezidenti Co Bayden koronavirus pandemiyası qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq ölkədə beş günlük matəm elan edilməsi haqqında fərman imzalamışdır. Dövlət başçısı federal və hərbi obyektlərdə bayraqların endirilməsi barədə sərəncam vermişdir. Ölkədə əyləncə tədbirləri də təxirə salınmışdır.



Yeni tip koronavirus pandemiyası başlayandan bəri COVID-19 ABŞ-də 500 min nəfərdən çox adamın ölümünə səbəb olmuşdur. Cons Hopkins Universitetinin verdiyi məlumata görə, hazırda ölkədə koronavirus infeksiyası üzündən 500 159 ölüm faktı

qeydə alınmışdır. "Assoşeyted Press" agentliyi qeyd edir ki, bu, ABŞ-in üç müharibə - ikinci Dünya müharibəsi, Koreya müharibəsi və Vyetnam müharibəsi zamanı itirdiyi əsgərlərin sayından çoxdur. Rəsmi məlumata görə, ABŞ koronavirus xəstələrinin

qeydə alındığı ölüm hallarının sayına görə dünyada birinci yeri tutur: dünyada qeydə alınmış 2,5 milyon ölüm halının təxminən 20 faizi bu ölkənin payına düşür. Özü də Amerika mediası qeyd edir ki, ABŞ-də COVID-19-dan ölənlərin heçqiyi sayı rəsmi rəqəmdən xeyli yüksək ola bilər.

Matəmlə əlaqədar Prezident Bayden Ağ evdə çıxış edərək vətəndaşları pandemiya qarşı mübarizədə sayıqlığı qoruyub saxlamağa, maska taxmağa, sosial məsafəyə riayət etməyə və növbə gəldikdə peyvənd etdirməyə çağırmışdır. O qeyd etmişdir ki, "biz ailələri, cəmiyyəti və ölkəni parçalayan dərin siyasi itxtilflərə son qoymalıyıq, çünki bu onsuz da çox adamın həyatı bahasına başa gəlmişdir". Prezident vurğulamışdır ki, "biz vahid xalq, Amerika Birləşmiş Ştatları olaraq pandemiya ilə birlikdə mübarizə aparmalıyıq - biz bu virusu yalnız belə məğlub edərik".

Çıxışından sonra Prezident Bayden, vitse-prezident Kamala Harris, birinci xanım Cill Bayden və ikinci cəmləmə Daq Emhoff Ağ evdə pandemiya qurbanlarının xatirəsinə bir dəqiqəlik sükutla yad etmişlər.

### Kanada parlamenti Çinin uqurlara münasibətini soyqırımı hesab edir

Kanada parlamentinin aşağı palatası - İcmalar Palatası Çinin uqur əhalisi ilə bağlı vəziyyəti soyqırımı kimi qəbul etmişdir. Müvafiq təşəbbüsü müxalif Mühafizəkarlar Partiyasının təmsil edən deputatları irəli sürmüşdür.

266 millət vəkili sənədin qəbul edilməsini dəstəkləmiş, əleyhinə heç bir səs verilməmişdir. İndi parlamentin üzvləri ümid edirlər ki, bundan sonra hökumət uqurlarla bağlı vəziyyəti soyqırımı kimi tanıyacaq. Bundan başqa, ötən bazar ertəsi deputatlar Ottavada Beynəlxalq Olimpiya Komitəsinə təzyiqlər göstərərək 2022-ci il Olimpiyadasının Pekindən alınması üçün səs vermişdilər.

Bundan əvvəl Kanada hökuməti dəfələrlə Çin Sincan uqur muxtar rayonunda uqurların hüquqlarının pozulduğunu bildirmişdir. Fevralın 19-da Kanadanın Baş naziri Castin Trudo bildirmişdir ki, G7 ölkələrinin virtual sammitinin gedişində Çin uqurlarının vəziyyətinə reaksiya vermək üçün müvafiq fəaliyyətin əlaqələndirilməsi haqqında qərar qəbul olunmuşdur.

Öz növbəsində rəsmi Pekin Çin uqurlarının vəziyyətini Kanada parlamentinin aşağı palatası tərəfindən soyqırımı kimi tanınmasını qınamışdır. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bildirmişdir ki, kanadalı parlamentarların qərarı "Çini alçaldır və qaralayır, beynəlxalq hüququn prinsipləri və beynəlxalq münasibətlərin əsas normaları ilə ziddiyyət təşkil edir".

### Smartfon bazarının həcmi 12,5 faiz azalıb

"Gartner" analitik şirkətinin mütəxəssisləri 2020-ci ilin dördüncü rübünə və ümumilikdə smartfonlar bazarında ilin yekun vurublar. Onların hesablamasına görə, dördüncü rübdə 2019-cu ilin eyni rübündən 5,4 faiz, il ərzində isə əvvəlki ildən 12,5 faiz az smartfon satılıb.

Analitiklərin sözlərinə görə, bazarda azalma beşinci nəsill mobil rabitə şəbəkəsini dəstəkləyən smartfonlar və aşağı və orta segmentə aid modellərlə minimalaşdırılıb. Məsələn, "5G" dəstəklili modellərin buraxılışı "Apple" şirkətinə satış həcmi artıraraq rübün yekunları üzrə bazarda böyük iştirakçıya çevrilməyə kömək edib.

Beləliklə, rübün yekunları üzrə "Apple" 20,8 faiz paya sahib çıxıb. 2019-cu ilin dördüncü rübündə şirkətin bazar payı 17,1 faiz təşkil edib. İkinci yerdə payı 17,3 faizdən 16,2 faizə azalan "Samsung" şirkəti qərarlaşıb. Üçüncü mövqedə "Xiaomi" yer alıb. Bu istehsalçının payı 2019-cu ilin dördüncü rübü ilə müqayisədə 8 faizdən 11,3 faizə artıb. Beşiyə, həmçinin bazarda 8,9 faiz paya sahib olan "Oppo" və "Huawei" şirkətləri daxildir. Lakin birincinin payı il ərzində 7,5 faizdən artıb, ikincinin isə 14,3 faizdən azalıb.

Ümumilikdə ilin yekununa gəldikdə, "Samsung" ən böyük smartfon tedarüqçüsü adını qorusa da, onun payı 19,2 faizdən 18,8 faizə azalıb. İkinci yerdə payı 14,8 faizə bərabər "Apple" şirkəti qərarlaşıb. 2019-cu ildə "Apple" şirkətinin bazar payı 12,6 faiz olub. İlin yekunları üzrə üçüncü yeri "Huawei" tutub və onun payı 15,6 faizdən 13,5 faizə azalıb. Liderlərlə yanaşı "Xiaomi" və "Oppo" tamamlayıb. 2019-cu ildə müqayisədə birincinin payı 8,2 faizdən 10,8 faizə, ikincinin 7,7 faizdən 8,3 faizə artıb.

### ÜST koronavirusa qarşı peyvəndləmənin effektivliyinin şərtini açıqladı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus koronavirusa qarşı peyvəndləmənin effektivliyinin şərtini açıqlamışdır. O qeyd etmişdir ki, peyvəndləmə hər yerdə aparılmalıdır.

Gebreyesusun fikrincə, bütün ölkələrdə peyvəndləmənin başlaması bütün dünyanın maraqlarına cavab verir və hər yerdə koronavirusla mübarizə aparmağa kömək

edəcək. Hardsa bu proses təxirə salınarsa və ya peyvəndləmə ümumiyyətlə aparılmırsa, onda bu yerlər yeni virus növlərinin çoxalması üçün meydana çevriləcək. O əlavə

etmişdir ki, "belə bir vəziyyətdə istifadə etdiyimiz vaxsınlar faydasız ola bilər".

ÜST-ün rəhbəri qeyd etmişdir ki, inkişaf etməkdə olan ölkələrdə peyvəndləmənin olmaması təkcə onları deyil, "yüksek gəlirli dövlətləri" də narahat etməlidir. O vurğulamışdır ki, peyvəndləmə bütün ölkələrdə aparılmalıdır.

### Gürcüstanda müxalifətin lideri saxlanıldı



Gürcüstanda müxalif "Birləşmiş milli hərəkat" (BMM) partiyasının sədri Nikanor Meliya Tbilisidəki ofisində tutulmuşdur. Partiya fəalları jurnalistlərə verdiyi məlumata görə, xüsusi təyinatlılar binaya soxularaq bibər qazı tətbiq etmişlər. Bir neçə müxalifətçi zərər çəkmişdir.

Partiyanın ofisində axtarış aparılmış və kompüter avadanlığı müsadirə edilmişdir. Daxili İşlər Nazirliyi də BMM-in ofisinin yanında polis tələblərinə tabe olmadığına

görmə 20-dən çox etirazçının həbs edildiyini açıqlamışdır.

Meliya 2019-cu ilin iyununda polis əməkdaşlarına qarşı qrup zorakılığı təşkil etməkdə və hakimiyyəti zorakılıqla ələ keçirməyə cəhd göstərməkdə günahlandırılıb. Bundan əvvəl Tiflis şəhər məhkəməsi Meliyanın həbs olunması barədə Baş prokuror İrakli Şotadzenin vəsatətini təmin etmişdi. Hakim Nino Çaxnaşvili qərarın onunla əsaslandırılmış ki, müxalif siyasətçi 2019-cu ildə çıxarılmış məhkəmə qərarı ilə müəyyən edilmiş girov pulunu tam ödəməmişdir.

Nikanor Meliya və bir sıra digər müxalifətçilərə qarşı cinayət işi 2019-cu ilin iyununda açılmışdır. O vaxt Meliyanın rəhbərlik etdiyi müxalifətçilər parlament binasına hücum etmişdilər.

Müxalifət liderinin tutulması Qərbdə narazılıqla qarşılanmışdır. Böyük Britaniyanın Gürcüstandakı səfiri Mark Kleyton Tbilisidəki hadisələrdən şoka düşdüyünü bildirmiş, hakimiyyəti və müxalifəti təminatlı olmağa çağırmışdır. ABŞ konqresmeni Adam Kinzinger Tbilisidə baş verənlərdən narahat olduğunu ifadə etmişdir: "Bu, Gürcüstan hökumətindən çox hiddətləndirici addımdır. Gərgin vəziyyəti nəzərə alaraq Gürcüstan hökumətini bu dramatik hərəkətləri dayandıрмаğa çağırıram".



# Sair RAMALDANOV: "Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi hərbi cinayət hesab olunur"

Torpaqlarımızı işğal altında saxladığı dövrdə hər yer, hətta hərbi təyinat olmayan əraziləri də minalayan Ermənistan homin minalı sahələrin xarizitörünü Azərbaycanın təhvil vermir. Məqsəd mümkün qədər çoxlu sayda mülki şəxslərin həlak olmasınıdır ki, bu da ərazilərdə sakinlərinin qayıdışını çətinləşdirməyə, uzatmağa yönəlmiş cinayətdir. Bunun hərbi cinayət olduğuna dair beynəlxalq qanunvericilik və konvensiyalar mövcuddur.

Ermənistanın bu xəritələrin mövcud olmadığını iddia etməsi onun növbəti yalanıdır. Mühərribə yekunlaşdıqdan sonra azad olunmuş ərazilərimizdə mülki və hərbi şəxslərin minaya düşməsi Azərbaycanı ciddi narahat edir. Xarici ekspertlər də bildirirlər ki, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməlidir. Əks halda bu, hərbi cinayət hesab olunur. Bununla bağlı AZƏRTAC-a müsahibə verən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib ki, Vətən müharibəsində Ermənistanın ərazilərində Şanlı Qələbə qazan Azərbaycan Ordusu işğal altındakı əraziləri qısa müddətdə azad edərək əsl peşəkərlə göstərib. Ermənistan işğal dövründə həmin əraziləri minalayıb. Mənfur düşmənimiz Birinci Qarabağ müharibəsi zamanında da ərazilərimizi minalamışdı. Həmin vaxt minalar pərakəndə şəkildə yerləşirdi. Ermənilər tərəfindən yerləşdirilən mina sahələri dinc əhali üçün hələ də böyük təhlükə mənbəyidir. Artıq Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb və Ermənistan dövlət sərhədi bərpa edilir. 1999-cu ildə "Piyaadalara qarşı minaların tətbiqi, ehtiyatın toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiya qüvvəyə minib. BMT-nin qəbul etdiyi bu konvensiyaya görə minalaşdırma tərzləri müharibə başa çatdıqdan sonra minalardan təmizləyəcəkləri sahələrin təhvil verilməsi, piyaadalara qarşı minalardan istifadə etməyəcəkləri

barədə öhdəlik götürürlər. Qəbul edilmiş bu konvensiya dinc əhalinin təhlükəsizliyi məqsədi daşıyır. Ş.Ramaldanov bildirib ki, işğaldan azad edilmiş ərazilərə gedən mülki şəxslər həyatı təhlükə qarşısındadır. Bu barədə dövlət qurumları tərəfindən məlumatlar da verilir. Təhlükəsizlik səbəbindən müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişini qadağan olunub. Azərbaycan dövləti vətəndaşlarımızın minaya düşmələri üçün bütün lazımı tədbirləri görür və buna görə nəzarət postlarına qoyulub. Vətəndaşların bu ərazilərə səfər etməsinin təhlükəli olduğu ilə bağlı maarifləndirə işi aparılır. Ancaq insanlar doğma yurdlarını, evlərini görmək istəyirlər və buna görə işğaldan azad olunmuş bölgələrə bəzən alternativ yollara səfər edirlər. Bu zaman baş verən mina hadisələri nəticəsində dinc sakinlər xəsarət alır və ya həlak olurlar. Təəssüf ki, dünya birliyi buna susur.

Ehtiyatda olan polkovnik vurğulayıb ki, adətən bütün münacişlərdən sonra sülh müqaviləsi bağlanılır. Mühərribənin yekunlaşmasına baxmayaraq, Ermənistan indiyədək Azərbaycanla sülh müqaviləsi imzalamayıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Ermənilər isə hələ də düşmənlilik mövqeyindədir. Onların etdikləri vəfşilliklər hamıya məlumdur. Buna görə 30 il ərzində törətdikləri vandalizm aktlarından, cinayətlərdən sonra Ermənistanın minalanmış ərazilərin xəritəsini verməsinə gözləmək əbəsdir. Oduq ki, beynəlxalq təşkilatlar Ermənistanı qarşı təzyiqlə mexanizmlərdən istifadə edərək, beynəlxalq konvensiyalara uyğun olaraq onu bu istiqamətdə müəyyən addımlar atmağa məcbur etməlidir.

Hərbi ekspert qeyd edib ki, ermənilər azad olunmuş ərazilərdə məqsədyönlü şəkildə minalar yerləşdirməklə dinc sakinlərin xəsarət alacağını bilirdilər. Hazırda hərbi obyektlərdən uzaqda belə minalanmış sahələrə rast gəlmək olur. Ermənistan qoşunları müharibə zamanı geri çəkildikdə müəyyən yerləri minalayıb. Nəticədə minalanmış ərazi daha da genişləyib və bu vəziyyət miniatimizləmə prosesini daha da çətinləşdirib. Ermənistan tərəfinin xəritələri Azərbaycana təqdim etməməsi, ərazinin dağılıq, bəzi yerlərin isə sərt iqlim şəraitinə malik olması mina və partlamamış hərbi sursatın basdırıldığı ərazilərdə axtarış prosesini çətinləşdirir. Bütün bunlar Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına və konvensiyalara zidd fəaliyyətini göstərir. Digər tərəfdən, dünya praktikasında minalanmış əraziləri təmizləmək üçün böyük vəsait tələb olunur. Bu, beynəlxalq qurumlar tərəfindən müvafiq konvensiyalarda da əksini tapıb. Bunun üçün donor ölkələr müəyyən qədər vəsait ayırırlar. Lakin ermənilər minaların basdırıldığı yerləri təmizləməyə Azərbaycanı vəsaitə belə, heç kim buna inanmır və zamanət verə bilməz. Biz xəritələrin hansı mütəxəssislərin hazırladığını bilmirik. Çünki mina sahələrinin sxemlərinin hazırlanması xüsusi peşəkərləq tələb edir.

"Azərbaycan dövləti hazırda minalanmış ərazilərin təmizlənməsi sahəsində bütün imkanlardan istifadə edir. Bununla əlaqədar lazımı təhlükəsizlik tədbirləri də görülür. Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi işi fasiləsiz davam etdirilir. Azərbaycan Müdafiə Nazirliyinin mühəndis-istehkam laborantı, ələcə də Türkiyədən Azərbaycana gəlmiş mütəxəssislər miniatimizləmə prosesinə qoşulublar. Həmçinin Türkiyədən 20 ədəd müasir mexaniki miniatimizləmə texnikası Azərbaycana göndərilib. Həmin texnikalar azad olunmuş ərazilərin minalardan təmizlənməsinə dəyərli sursatından təmizlənmə işinə cəlb edilib. Azad edilmiş ərazilərdə bərpa işləri aparmaq üçün yollar hazırlanır. Həmçinin minaların təmizlənməsi və zərərsizləşdirilməsi istiqamətində fəaliyyətin genişləndirilməsi məqsədilə ANAMA yenidən təşkil edilib. Dövlət tərəfindən beynəlxalq qurumlarla müəahirət olunub. Hesab edirik ki, əhalimiz və dövlət qurumlarımızın təhlükəsizliyini təmin edə bilirik" deyə hərbi ekspert vurğulayıb.



# Ermənistanda iqtidar-müxalifət qarşısındakı xaos vəziyyət yaradıb

Əvvəl 1-ci səh.

Reportajda bildirilir ki, Yerevan üzrə həbs edilənlərin sayı yüzlərdədir. Vurğulanır ki, bu həbslər Ermənistanda etirazların qarşısını ala bilməyəcək və hakimiyyətə qarşı çıxanların sayı artacaq. Proseslərin gedişi göstərir ki, xalq hakimiyyətində arada hansısa dialoq əsla baş tutan deyil. "Hakimiyyətə polis və qoşunlara əmr verməkdən ibarət deyil. Yəni ölkədə hakimiyyət olması, əmların yerinə yetirilməsi üçün cəmiyyət iqtidara inammalıdır. İndi bu inam yoxdur. Ermənistan baş naziri legitimliyi itirib. Onsuz da onun legitimliyi yox idi. İndi o nə xarici siyasət, nə də daxili siyasət müəyyənləşdirə bilər" deyə reportajda bildirilir.

## Manukyana qarşı cinayət işi açılıb

Ermənistan polisində "Vətənin qurtuluşu hərəkatı"nın lideri, müxalifət baş nazir vəzifəsində namizədi Vazgen Manukyana qarşı cinayət işi açılıb. Ermənistan baş prokurorunun müşaviri Qor Abrahamyan bildirib ki, cinayət işi Manukyanın müxalifət 20 fevral tarixindəki mitinqdə verdiyi bəyanatlarla əlaqədardır. Abrahamyana Ermənistan cinayət məəcəlləsinin 301-ci maddəsi (hakimiyyətə zorla ələ keçirmək, ərazi bütövlüyünü pozmaq və ya Ermənistanın konstitusiyası quruluşunu zorla dəyişdirmək cəhdi) maddəsi ilə iş açıldığını deyib.

Proseslərin gedişatı göstərir ki, Ermənistanda vətəndaş müharibəsi qaçılmaz olacaq. Müxalifətin günlərdi keçirdiyi aksiyaların nəticəsində vətəndaş qarşısındakı mütləq bəş verəcək.

Bir vətəndaş 2960 dollar məbləğində borc düşür

Bu gün Ermənistanda realıq həm də ondan ibarətdir ki, pandemiya və

müharibədəki məğlubiyyət fonunda ölkənin sosial-iqtisadi tənəzzülü sürətlənib. Ölkə əhalisinin yarısından çoxu aclıq problemi ilə üzləşib. Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Miqanyan deyib ki, iqtisadiyyatı iflasın astanasındadır. Onun sözlərinə görə, hər gün dövlət faizlərə daha çox pul ödəməli olur. Bu o deməkdir ki, yaxın vaxtlarda ölkə təkcə borc götürmək qabiliyyətinə məhrum olmayacaq, həm də beynəlxalq maliyyə institutları Ermənistan iqtisadiyyatını tamamilə öz nəzarəti altına keçirəcəklər. "Cəmi bir ay bundan qabaq hökumət 750 milyon dollarlıq avrobonları xərcləyib qurtardı. Bununla onlar dövlət borcunu daha 10 faiz artırırdılar. Halbuki bu məbləğ iqtisadiyyatın canlanmasına, ÜDM-in artırılmasına ayrıla bilirdi. Lakin bütün pulu məşlərə və əlbəttə ki, dövlət mükafatlarına sərf etdilər. Hakimiyyət dəyişikliyindən sonra Ermənistanın borcu 2,3 milyard dollara artıb. Bu gedişlə ilin sonuna qədər dövlət borcu iflas astanasına da keçəcək və ÜDM-in 70 faizinə bərabər olacaq", deyir Miqanyan bildirib.

Səbiq səfir Ermənistanın dövlət borcu haqqında qanunvericiliyinə görə yolları bilən borc hüddüdüncə 60 faiz olduğunu, hazırda bu həddin 65-66 faiz civarında yüksəldiyini xatırladı. Onun bildirdiyinə görə, indi hər bir Ermənistan vətəndaşına 2960 dollar məbləğində borc düşür.

Göründüyü kimi, Paşinyanı devirmək istəyən müxalifət ən böyük arqumentlərindən biri də sosial-iqtisadi tənəzzüldür. Müharibədə məğlubiyyətdən sonra Ermənistanda bu problem etirazların fonunda xüsusilə qabardılaraq gündəmə gətirilir.

Elçin CƏFƏROV, "Azərbaycan"

# Dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir

Azərbaycan Respublikasının dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən bildirirlər ki, narkotik vasitələrin dövlət sərhədindən növbəti dəfə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısını Xidmətin əməkdaşlarının sayıqlığı nəticəsində alınıb.

Fevralın 22-də saat 23:30 radələrində "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Bəyloqan rayonunun Əmirzeyinli kəndində yerləşən sərhəd zastavasının yaxınlığında bir nəfərin özünü sübhəli aparması və ətrafda müşahidə aparması sərhəd nəzarətinin diqqətini cəlb edib.

Ərazidən bağlama götürərək hədisə yeridən uzaqlaşmağa cəhd edən sübhəli şəxs sərhəd nəzarətini "Dayan!" əmrinə tabe



Onun Qəbələ rayon sakini 1996-cı il təvəllüdü Abbasov Murad Xələddin oğlu olması müəyyənləşdirilib. Həmin şəxsin əlindəki bağlamaya baxış zamanı içindəsi ümumi çəkisi 4 kiloqram 74 qram narkotik vasitəyə (3 kiloqram 520 qram tiryək, 554 qram marixuana, 200 ədəd "Metadon-40" həbi) benzer maddə və 50 qutu "Mydrax" dərman preparatları aşkarlanaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"Azərbaycan"

# Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıq tender elan edir

Dofərxana mallarının satın alınması. Tender iştirakçılarına təklif edilir ki, <https://www.etender.gov.az> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzalan vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqı göstərilməsinə hesab köçürüldükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. **İştirak haqqı: 50 (əlli) manat** **Satınalma təşkilatı: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi** **YÖEN: 1700093011** **Bank: Dövlət Xəzinədarlığı Agentliyi** **KOD: 210005** **Müxəbir hesabı: AZ41NABZ01360100000000003944** **YÖEN: 1401555071** **S.W.I.F.T BIK CTREAZ22** **H/HESAB: AZ80CTRE000000000000002138501** **Büdcə gəlirlərinin təsnifat kodu - 142330** **Büdcə saviyyəsinin kodu - 7** **İştirak haqqı heç bir halda qaytarılmır.** İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - **İddiaçıların tam adı, hüquqi statusu, niçnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rəqibizləri (sənədin orijinalı skan edilmiş və PDF formatında yerləşdirilməlidir). Əgər sənəd elektron formada alınmışa, notarial təsdiq edilməsi mütləqdir;** - **tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);** - **tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);** - **Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsinə hallarının mövcud olub-olmadığını (sənədin orijinalı skan edilmiş və PDF formatında yerləşdirilməlidir). Əgər sənəd elektron formada alınmışa, notarial təsdiq edilməsi mütləqdir; 01.02.2021-ci il tarixdən sonrakı tarixdə alınmış vergi arayışı qəbul ediləcəkdir;** - **öz əmlakından sərbəst və məhdudiyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;** - **müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmis girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;** - **satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkər fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olub-olmadığını, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olub-olmadığını qaydasında qadağan edilməməsi;** - **Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 19.03.2021-ci il saat 15:00-a qədər və tender təklifi ilə bank təminatı sənədini 05.04.2021-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 06.04.2021-ci il saat 15:00-a qədər açıqlanacaq. QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.**

- **İddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2019 və ya 2020-ci illər üzrə);**
  - **İddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (sənədin orijinal skan edilmiş və PDF formatında yerləşdirilməlidir). Əgər sənəd elektron formada alınmışa, notarial təsdiq edilməsi mütləqdir; 01.02.2021 tarixdən sonra alınan arayış qəbul ediləcəkdir;**
  - **satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkərlığın, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə strukturu, etibarlılığının olması;**
  - **satınalma müqaviləsinin bağlanmaq salahiyyətinin olması;**
  - **mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat Statistika Komitəsindən alınmalıdır (Sənədin orijinal skan edilmiş və PDF formatında yerləşdirilməlidir). Əgər sənəd elektron formada alınmışa, notarial təsdiq edilməsi mütləqdir;**
  - **öz əmlakından sərbəst və məhdudiyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;**
  - **müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmis girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;**
  - **satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkər fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olub-olmadığını, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olub-olmadığını qaydasında qadağan edilməməsi;**
  - **tender iştirakçısının müəyyən etdiyi digər sənədlər.**
- Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 17.03.2021-ci il saat 15:00-a qədər və tender təklifi 01.04.2021-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 02.04.2021-ci il saat 15:00-a qədər açıqlanacaq. İddiaçılar açılış notisi ilə Portal vasitəsilə təqdim edə bilərlər. QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

# ELAN

## SIĞORTA SAHƏSİNDƏ VERİLMİŞ LİSENZİYALAR BARƏDƏ

"Siğorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 51.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "Meqa Həyat Siğorta" Açıq Səhmdar Cəmiyyətinə 5 il müddətində həyat siğortası fəaliyyətini həyata keçirməyə icazə verən 19 fevral 2021-ci il tarixli SF-0003 nömrəli müvafiq lisenziya verilmişdir.

İdarə Heyəti

# Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıq tender elan edir

LOT 1- Yuyucun və təsərrüfat mallarının satın alınması. Tender iştirakçılarına təklif edilir ki, <https://www.etender.gov.az> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzalan vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqı göstərilməsinə hesab köçürüldükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

**İştirak haqqı: 50 (əlli) manat** **Satınalma təşkilatı: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi** **YÖEN: 1700093011** **Bank: Dövlət Xəzinədarlığı Agentliyi** **KOD: 210005** **Müxəbir hesabı: AZ41NABZ01360100000000003944** **YÖEN: 1401555071** **S.W.I.F.T BIK CTREAZ22** **H/HESAB: AZ80CTRE000000000000002138501** **Büdcə gəlirlərinin təsnifat kodu - 142330** **Büdcə saviyyəsinin kodu - 7** **İştirak haqqı heç bir halda geri qaytarılmır.** İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - **İddiaçıların tam adı, hüquqi statusu, niçnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rəqibizləri (sənədin orijinalı skan edilmiş və PDF formatında yerləşdirilməlidir). Əgər sənəd elektron formada alınmışa, notarial təsdiq edilməsi mütləqdir;** - **tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);** - **tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);** - **Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsinə hallarının mövcud olub-olmadığını (sənədin orijinalı skan edilmiş və PDF formatında yerləşdirilməlidir). Əgər sənəd elektron formada alınmışa, notarial təsdiq edilməsi mütləqdir; 01.02.2021-ci il tarixdən sonrakı tarixdə alınmış vergi arayışı qəbul ediləcəkdir;** - **öz əmlakından sərbəst və məhdudiyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;** - **müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmis girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;** - **satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkər fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olub-olmadığını, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olub-olmadığını qaydasında qadağan edilməməsi;** - **Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 17.03.2021-ci il saat 15:00-a qədər və tender təklifi 01.04.2021-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 02.04.2021-ci il saat 15:00-a qədər açıqlanacaq. İddiaçılar açılış notisi ilə Portal vasitəsilə təqdim edə bilərlər. QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.**

Tender komissiyası

# Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıq tender elan edir

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi beynəlxalq standartlara uyğun təsni internet sahəsində "social.gov.az" yeni dizaynda yaradılmış izmiri saytında. Tender iştirakçılarına təklif edilir ki, <https://www.etender.gov.az> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzalan vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqı göstərilməsinə hesab köçürüldükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

**İştirak haqqı: 100 (bir yüz) manat** **Satınalma təşkilatı: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi** **YÖEN: 1700093011** **Bank: Dövlət Xəzinədarlığı Agentliyi** **KOD: 210005** **Müxəbir hesabı: AZ41NABZ01360100000000003944** **YÖEN: 1401555071** **S.W.I.F.T BIK CTREAZ22** **H/HESAB: AZ80CTRE000000000000002138501** **Büdcə gəlirlərinin təsnifat kodu - 142330** **Büdcə saviyyəsinin kodu - 7** **İştirak haqqı heç bir halda geri qaytarılmır.** İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - **İddiaçıların tam adı, hüquqi statusu, niçnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rəqibizləri (sənədin orijinalı skan edilmiş və PDF formatında yerləşdirilməlidir). Əgər sənəd elektron formada alınmışa, notarial təsdiq edilməsi mütləqdir;** - **tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);** - **tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);** - **Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsinə hallarının mövcud olub-olmadığını (sənədin orijinalı skan edilmiş və PDF formatında yerləşdirilməlidir). Əgər sənəd elektron formada alınmışa, notarial təsdiq edilməsi mütləqdir;** - **İddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (sənədin orijinal skan edilmiş və PDF formatında yerləşdirilməlidir). Əgər sənəd elektron formada alınmışa, notarial təsdiq edilməsi mütləqdir;** - **öz əmlakından sərbəst və məhdudiyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;** - **müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmis girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;** - **satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkər fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olub-olmadığını, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olub-olmadığını qaydasında qadağan edilməməsi;** - **Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 17.03.2021-ci il saat 15:00-a qədər və tender təklifi 01.04.2021-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 02.04.2021-ci il saat 15:00-a qədər açıqlanacaq. İddiaçılar açılış notisi ilə Portal vasitəsilə təqdim edə bilərlər. QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.**

- **İddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2019 və ya 2020-ci illər üzrə);**
  - **İddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (sənədin orijinal skan edilmiş və PDF formatında yerləşdirilməlidir). Əgər sənəd elektron formada alınmışa, notarial təsdiq edilməsi mütləqdir;**
  - **öz əmlakından sərbəst və məhdudiyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;**
  - **müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmis girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;**
  - **satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkər fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olub-olmadığını, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olub-olmadığını qaydasında qadağan edilməməsi;**
  - **tender iştirakçısının müəyyən etdiyi digər sənədlər.**
- Satınalma təşkilatı elektron satınalmaları iştirakçıları və ya onların özü arasında yalnız dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə əsla saxlanılır. Dövlət satınalmalarının tənzimləyən normativ-hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslər birliyi dövlət mənsəbiyyətindən əslilə ayrılmayaraq, yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə Azərbaycan Respublikasında keçirilən elektron satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər. Satınalma təşkilatından hüquqi, maliyyə və ya təşkilatı asılılıq olan iddiaçıların həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir. Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olun



## “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxs açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir.  
LOT-1: Maye halında helium qazının və dolum xidmətlərinin satın alınması  
Tender iştirakçılar <https://www.etender.gov.az/> - dövlət satınalmalarının və hid internet Portalına (Portal) elektron imzalar vasitəsilə daxil olmaqla tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

İştirak haqqının ödənilməsi yalnız “Asan Ödəniş” vasitəsilə həyata keçirilə bilər. Müsəbiqədə iştirak etmək üçün Portal üzərindən müsəbiqəyə daxil olduqdan sonra “Asan Ödəniş et” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödəniş etdikdən sonra müsəbiqədə iştirak etmək olar.

İştirak haqqı - 250.00 (iki yüz əlli) manat;  
İştirak haqqı heç bir halda geri qaytarılmır.

Şəxslər: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxs

VÖEN: 1701911851  
Hesab: AZ52AIB38090019440013375105  
Bank: Kapital Bank ASC Sabail filiali  
Bankın VÖEN-i: 9900003611  
Kod: 200059  
Müxbir hesabı: AZ37NABZ0135010000000001944  
S.W.I.F.T.BIK - AIBAZ2X

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:  
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;  
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanından arayış;  
- iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;  
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);  
- iddiaçının tender təklifi (tekliflərinin açıqlığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Ödəniş şərtləri, malların göndərilməsi müddəti və mallar üçün təminat şərtləri barədə məlumatların tender təklifinin tərtib hissəsi sayılaraq təqdim edilməsi mütləqdir);  
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- iddiaçının öz əmlakından sərbəst və məhdudiyatsız istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə məlumat;  
- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmis girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;  
- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərinin yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qərarında qadağan edilməməsi barədə məlumat;  
- iddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmasının təsdiqi kimi kiçik, orta, yaxud hüquqi şəxslər birliyinin daxilində mikrosahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış;  
- iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmasına haqqında vergi orqanları tərəfindən verilmiş arayış;  
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;  
- maye halında helium qazının 99.999% (faiz) saflıq dərəcəsinə olmasına dair istehsalçının müvafiq keyfiyyət sertifikatı;  
- malın mənşəyi haqqında sertifikat;  
- tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 16.03.2021-ci il saat 17:00-a, tender təklifi və tender təklifinin bank təminatı isə 31.03.2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçının təklifləri 01.04.2021-ci il saat 17:00-da açılaçaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər. İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

# OXUCULARIN NƏZƏRİNƏ! “AZƏRBAYCAN”

qəzetinə 2021-ci il üçün  
abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.  
Eyni zamanda aşağıda göstərilən mətbuatçı qurumlarına müraciət edə bilərsiniz:

“Azərmatbuatçıyımı” ASC (012) 440-46-94, (012) 441-19-91  
“Azərpoçt” ASC (012) 598-49-55, (051) 225-02-13  
“Qaya” firması (012) 566-77-80, (050) 214-40-53  
“Kaspi” MMC (012) 432-39-55, (012) 510-82-24  
“Region Press” MMC (055) 316-79-01, (050) 316-79-01  
“Səma-M” MMC (012) 594-09-59  
“Ziya” LTD (012) 497-76-96, (050) 306-77-22  
“Pressinform” MMC (012) 598-49-52, (070) 340-01-00  
“City press” MMC (055) 819-09-26

**1 illik**  
124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat

**6 aylıq**  
62,40 (altmış iki manat qırx qəpik) manat

**3 aylıq**  
31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!  
Abunə ilə bağlı hər hansı bir problemlə  
üzlənənsiz, redaksiyaya (012) 539-59-33 nömrəli  
telefonla zəng vura bilərsiniz.

## ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

### “Bakı Metropoliteni” QSC zərərli iş şəraitində çalışan işçiləri üçün südü tədarükü və təchizatının satın alınması üzrə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir - “Bakı Metropoliteni” QSC-nin zərərli iş şəraitində çalışan işçiləri üçün südü tədarükü və təchizatının satın alınması

Tender iştirakçılarına təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını yalnız “ASAN Ödəniş” vasitəsilə həyata keçirildikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə ədiciyə tender bölməsində əldə edə bilərlər. Əlaqələndirici şəxs: Rauf Yusifov, telefon: 490-01-01.

İştirak haqqı - 100 manat  
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;  
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tender təklifi (zərflərin açıqlığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);  
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıqlığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);  
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;  
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;  
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;  
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 17 mart 2021-ci il saat 11:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 01 aprel 2021-ci il saat 11:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 02 aprel 2021-ci il saat 11:00-da açılaçaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

### Azərbaycan İnvestisiya Holdingi telefoniya, telekommunikasiya, şəbəkə avadanlıqlarının alınması və quraşdırılması xidmətinin, proqram təminatı və antivirus proqramlarının satın alınması üzrə təkliflər sorğusu həyata keçirir

Təkliflər sorğusunda iştirak etmək istəyənlər 100 (bir yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən bank hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu Bakı şəhəri, Azərbaycan pr. 6 ünvanından (əlaqələndirici şəxs: Babək Amasov, telefon: 012 599-87-80, daxili nömrə 2008, otaq №306) əldə edə bilərlər. Sorğuda iştirak etmək üçün sənədlər 25.02.2021-ci il saat 17:00-a qədər qəbul olunur.

Emitent  
Kapital Bank ASC Mərkəz filiali  
Bank kodu: 200026  
VÖEN: 9900003611  
Müxbir hesabı: AZ37NABZ0135010000000001944  
S.W.I.F.T. BIK: AIBAZ2X

Alan  
Azərbaycan İnvestisiya Holdingi  
VÖEN: 1702893761  
H/H: AZ13AIB38060019440818786102  
İddiaçıların təklif zərfləri 26 fevral 2021-ci il saat 16:00-da yuxarıda göstərilən ünvanda açılaçaqdır.

Tender komissiyası

## Azərbaycan Respublikasının Maliyyə Nazirliyi açıq tender elan edir

Tenderi keçirən: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

Ünvan: Bakı şəhəri Az 1022, S.Vurğun küçəsi, 135  
Tender 3 LOT üzrə keçirilir:

**LOT-1.** Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sanitariya qovşaqları üçün sərffiyat materiallarının satın alınması.

**LOT-2.** Azərbaycan Respublikası Maliyyə Nazirliyinin inzibati binasında elektrik sistemlərinə və avadanlıqlarına 2021-ci il ərzində texniki xidmətlərin satın alınması.

**LOT-3.** Azərbaycan Respublikası Maliyyə Nazirliyinin inzibati binasındakı 7 ədəd Otis markalı liftlərə 2021-ci il ərzində texniki xidmətin satın alınması.

Tender iştirakçıları <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzalar vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumatı əldə etməlidirlər. Tenderdə iştirak etmək istəyən təşkilatlar iştirak haqqını (Portalda tender predmetinə aid səhifəyə girdikdə iştirak haqqının məbləği göstərilir və tenderdə iştirak haqqı

Portalda asan pay sistemi ilə ödənilir) ödədikdən sonra müsəbiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.  
İddiaçılar tenderdə iştirak etmək üçün Portalda tender üzrə tələb olunan ilkin və texniki sənədləri təqdim etməlidirlər:

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri, tender təklifi ilə bank təminatı sənədlərini Portal vasitəsilə Portalda təyin edilmiş vaxtlarda təqdim etməlidirlər. Tender təklifləri Portalda təyin edilən tarixdə açılaçaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

Əlavə suallar üçün (012) 404-47-44 nömrəsi ilə əlaqə saxlamaq olar.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

### Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası xarici elektrik şəbəkəsinin layihələndirilməsi işinin satın alınması məqsədilə kotirovka sorğusu keçirir

Maraqlananlar +99412 564-09-00 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.  
Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 23.02.2021-ci il saat 16:30-dan 25.02.2021-ci il saat 11:00-dək qəbul olunur.

Ünvan: Bakı şəhəri, Fətəli Xan Xoyski prospekti, 98  
Telefon: +99412 564-09-00, E-mail: [info@sport.edu.az](mailto:info@sport.edu.az)

Tender komissiyası

## B İ L D İ R İ Ş

“Bakı Metropoliteni” QSC tərəfindən 27.01.2021-ci il tarixdə keçirilmiş “Bakı Metropoliteni” QSC-nin İdarə Aparatının İnzibati binasındakı dispetçer otağında videodivara kompleksinin quraşdırılması işlərinin satın alınması üzrə açıq tenderin nəticələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ləğv edilmişdir.

Tender komissiyası

## B İ L D İ R İ Ş

“Azərpoçt” MMC tərəfindən “Azərpoçt” MMC-nin inzibati binası və tabeli poçt şöbələri üçün yanğınsöndürmə balonlarının alınması, mövcud yanğınsöndürən balonların (quru kimyovı tozlu və karbon dioksidi tipli) yenidən doldurulması xidməti”nin satın alınması üçün 29 yanvar 2021-ci il tarixdə elan edilmiş açıq tender üzrə məlgöndürənlərin elektron Portal vasitəsilə müraciətini nəzərə alaraq ilkin sənədlərin qəbulu tarixi 24 fevral 2021-ci il saat 11:00-dək, tender təklifləri və təkliflərin təminatı sənədlərinin qəbulu isə 04 mart 2021-ci il saat 18:00-dək uzadılır. Tender üzrə təkliflərin açılışı 05 mart 2021-ci il saat 11:00-da keçiriləcəkdir. Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

Bineqədi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus 440631, 440632 və 440633 sayılı mədaxil qəbzləri itdiyi üçün etibarsız sayılır.

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

## ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev “Azərkimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri

VAQİF ÖMƏROVUN

vəfatından kədərliyini bildirir və mərhumun ailəsinə dərin hüznü başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev “Səderək” Ticarət Mərkəzinin təsisçisi Yusif Qədimbəyliyə bacısı

RUQİYYƏ QAFAR QIZININ

vəfatından kədərliyini bildirir və dərin hüznü başsağlığı verir.

Azərbaycan Sahibkarlığı, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Məhəmmədli Salımanov “Səderək” Ticarət Mərkəzinin təsisçisi Yusif Qədimbəyliyə bacısı

RUQİYYƏ QAFAR QIZININ

vəfatından kədərliyini bildirir və dərin hüznü başsağlığı verir.

Kürdəmir Rayon Məhkəməsinin sədri Müseyib Bayramov, hakim Xəliq İmanov və məhkəmənin kollektivi Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri müavini Səyad Kərimova qarşı

ƏSƏD KƏRİMOVUN

vəfatından kədərliyini bildirir və dərin hüznü başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar  
SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,  
Məhəmmədli prospekti,  
529-cu məhəllə, IV mərtəbə  
e-mail:  
secretary@azerbaijan-news.az  
az.reklam@mail.ru  
azerbaijan-news@mail.ru  
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,  
Baş redaktor müavini - 538-86-86, 434-63-30,  
539-72-39,  
Məsul katib - 539-43-23,  
Məsul katib müavini - 539-44-91,  
az.reklam@mail.ru  
azerbaijan-news@mail.ru  
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman  
və informasiya şöbəsi - 432-37-68,  
Humanaitar siyasət şöbəsi - 538-56-60, 539-63-82  
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,  
Fotoilustrasiya şöbəsi - 538-84-73,  
Kompüter mərkəzi - 538-20-87,  
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

“Azərbaycan” qəzetinin  
kompüter mərkəzində  
yığılıb səhifələnmiş,  
“Azərbaycan” nəşriyyatında  
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda  
söylənilənlərlə bərabər,  
dörc üçün göndərilən digər  
yazılarda fikirlər də  
Azərbaycan dövlətinin  
mənafehinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir  
və onlar geri qaytarılmır

Gündəlik  
qəzet

Tiraj 5233  
Sifariş 371  
Qiyməti 40 qəpik